

QARABAĞ AZƏRBAYCANDIR



İlham

“SƏS” qəzeti mənim
üçün ən əziz qəzətdir

SƏS

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 096 (6296) 3 iyun 2021-ci il. Qiyməti 40 qəpik

“Əlinə” Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Dost və düşməni tanıdan 44 günlük Vətən Müharibəsi!

Prezident İlham Əliyev: “Bu müharibə göstərdi
ki, Azərbaycanın əsl dostları kimlərdir”

Bax 2



Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib



Gürcüstanın paytaxtı Tbi-
lisidə Azərbaycanın Birin-
ci vitse-prezidenti Mehri-
ban Əliyeva haqqında
gürcü dilində “Azərbayca-
nın mehriban siması” adlı
kitab çap olunub.

Bax 3

Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!

Bax 4



Yeni Azərbaycan Par-
tiyasının nümayəndə he-
yət iyunun 2-də Türkiyə
Respublikasının banisi
Mustafa Kamal Atatürkün
məzarını-Anıtqəbiri ziya-
rət edib. Yeni Azərbaycan
Partiyası adından Anıtqə-
birin önünə əkil qoyulub.

Müdafiə Nazirliyi: “Kəlbəcərdə Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələri çıxarılıb”

İyunun 1-i saat 20.00 ra-
dələrində Ermənistan silahlı
qüvvələri təqribən 40 nəfərə
yaxın şəxsi heyətlə Azərbay-
can Respublikasının Kəlbə-
cər rayonunun Armudlu kən-
di istiqamətində 400 metr
Azərbaycan ərazisinə...



Bax 9

Kut sakini Nikolla görüşdə ərazi qalmaqalını ifşa etdi

Ötən həftə Ermənistanın baş nazir
səlahiyyətlərini icra edən Nikol Paşin-
yanın Kut kəndinə səfəri zamanı yaşa-
nanlar sosial şəb-
kələrin erməni seq-
mentində hələ də
müzakirə edilir. “İki sahil” xəbər verir ki,
vətəndaşlarla görüş zamanı Paşinyan yer-
li sakin ilə dialoqa giri və ondan...



Bax 6

“Medianın inkişafına
dövlət dəstəyi
dövlətimizin mütərəqqi
modellərindəndir”



Bax 10

Rus ekspert: Ermənistan heç bir silah satmaq olmaz

İkinci Qarabağ müharibəsi döv-
ründə Ermənistan tərəfindən Azərbay-
canın şəhərlərinə endirilən ra-
ket zərbələri barədə qərarlar sırf
rəsmi Yerevan tərəfindən...

“Azərbaycan pandemiya
dövründə də ümumbəşəri
dəyərlərə sadıq qalaraq
humanitar təşəbbüslərlə çıxış etdi”

Azərbaycan pandemiyanın ilk
günlərindən başlayaraq COVID-
19-un əhaliyə mənfi təsirinə minimuma
endirilməsi və vəziyyətin...



Bax 10

Əsir düşmüş azərbaycanlılara
ağır işgəncələr vermiş
erməni hərbi cinayətkarların
məhkəməsi keçirilib



Bax 7

“İki ac pişik
balası və KTMT
loqolu zibil
qutuları...”



Bax 13

Messidən son qərar:
“Barselona” ilə yeni
müqavilə
imzalayacaq



Bax 16



Dost və düşməni tanıdan 44 günlük Vətən Müharibəsi!

Prezident İlham Əliyev: “Bu müharibə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir”

Ötən il sentyabrın 27-dən noyabrın 9-dək 44 gün davam edən İkinci Vətən Müharibəsi rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları ilə əldə edilən parlaq qələbə nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz təmin edildi. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ “Böyük Qayıdış” strategiyası vətəndaşlarımızın işğaldan azad edilən ərazilərdə dayanıqlı məskunlaşmasını və həmin ərazilərin ölkənin iqtisadi sisteminə integrasiyasını reallaşdıracaq. Artıq bərpa-quruculuq prosesinin vahid mərkəzdən həyata keçirilməsinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev bütün görüşlərində, müsahibələrində bu torpaqlarda bütün işlərin ardıcılıqla həyata keçirilməsinə, birincisi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün ərazilərin minalardan təmizlənməsinə, erməni vandallarına qarşı beynəlxalq səviyyədə təminat davasının açılması üçün onların vuruqları ziyanın qiymətləndirilməsinə, lazımı inventarlaşdırma, pasportlaşdırma işlərinin aparılacağına, infrastruktur layihələrinin icra ediləcəyinə xatırladı. Ən əsası isə vurğulayıb ki, böyük quruculuq işlərinə isə Azərbaycana əsl dost olan ölkələrin dost ölkələrin dəvət olunmasıdır: “Bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik”.

Əsl dostluq isə özünü çətin anlarda bürüzə verir

Azərbaycan Prezidenti bildirib ki, əsl dostluq isə özünü çətin anlarda bürüzə verir: “Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq”.

Bəli, Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etmək məqsədilə sentyabrın 27-də başladığı və 44 gündən sonra şanlı zəfərlə başa çatdırdığı Vətən müharibəsində kimin dost, kiminsə düşmən olduğunu açıq-aşkar gördük. Hətta səssiz qalmaqala üstünlük verib, “nə şış yansı, nə də kabab” deyiminə uyğun olaraq tərəflərdən heç birini incik salmamalı üçün səsləndirilən çağırışları da eşitdik. İllərlə dost, qardaş dediyimiz ölkələrin bir çoxunun düşmən qarşısında acizliyinin, qorxaqlığının şahidi olmaq bizi çox incitdi, amma nə yaxşı ki, dost, qardaş ölkələrin bir çoxu etimadı yüksək səviyyədə doğrultdu və bizi qələbəyə ilhamlandırdı. Hətta ummadığımız yerdən aldığımız dəstəklər gücümüzə güc qatdı.

Bir millət, iki ürək - Azərbaycan-Türkiyə

Torpaqlarını azad etməsi üçün Azərbaycana ən böyük dəstəyi qardaş Türkiyə dövləti verib. Türkiyə tərəfi Prezident, XİN başçısı, Milli Müdafiə naziri, Milli İstiqbarat Təşkilatı - bütün səviyyələrdə qələbə gününədək Azərbaycanla birlikdə oldu və müharibədən sonrakı proseslərdə də Azərbaycanın yanında. Hətta belə demək mümkündürsə, Türkiyə torpaqlarımızı geri almaqda Azərbaycanla birlikdə mübarizə apardı. Dünyada heç bir iki dövlət tapılmaz ki, bir-birinə siyasi və iqtisadi maraqlardan dolayı deyil, sırf qardaş olduqları üçün belə dəstək versin. “Bir millət, iki dövlət” meydana da özünü açıq şəkildə göstərdi və göstərməkdədir. Pakistan, Əfqanıstan, ŞKTC, Bosniya və Herseqovina, qonşu Gürcüstan, Ukrayna, İsrail, Macarıstan, Moldova, İran, qismən dəstək verən ölkələrdən Malayziya, Mərakeş, Səudiyyə Ərəbistanı,

Ozərbaystan, Qətər, Qazaxıstan, Indoneziya, Misir Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək olmaqla dost ölkə olduqlarını, istənilən separatçılıq və ya silahlı üsyan addımlarını qınadığını bildiriblər.

Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə Qarabağın bərpası məsələsinə toxunarkən, bu işə müharibə dövründə, habelə savaştan sonrakı mərhələdə Azərbaycanı fəal dəstəkləyən qardaş və dost ölkələrin cəlb edilməsinin diqqətdə saxlanılacağını bildirib.

Prezident İlham Əliyev yanvarın 19-da Türkdillli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edərkən, bu barədə deyib: “Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək”.

Cənab İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən də bu barədə fikirlərini bir daha xatırladaraq, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yonidənqurma sahəsində çoxlu imkanların mövcudluğunu, torpaqların gücü potensiala malik olduğunu vurğulayıb: “Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi - 10 min kvadratkilometrden artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarından. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq”.

Bu fikrin bariz ifadəsi olaraq, bir müddət bundan əvvəl bir sıra dost ölkələrin şirkətləri ilə ölkəmizin özəl qurumları tərəfindən magistral və dəmir yollarının çəkilişi, infrastruktur layihələrinin birgə həyata keçirilməsi prosesinə başlanılıb.

Bu gün bərpa prosesində Türkiyə şirkətlərinin fəaliyyəti daha çox diqqət çəkir. Qardaş ölkənin “Kolin İnşaat” özəl qurumu Füzuli-Şuşa magistral avtomobil yolu layihəsində iştirak edir. Xatırladaq ki, başlanğıcı Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolun-



dan başlaması və Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməsi nəzərdə tutulan bu yolun tikintisinin qısa müddət ərzində yekunlaşdırılması üçün layihə şərti olaraq 5 hissəyə bölünüb. Hazırda bölgənin energetika sisteminin yenidən qurulması sahəsində əməkdaşlıq etmək üçün İtaliya və İran şirkətləri ilə də səmərəli danışıqlar aparılır.

Qarabağın bərpasında xüsusi yer alan Macarıstan şirkətləri də kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensialın olduğunu nəzərə alaraq, azad olunmuş ərazilərdə aqrar sektorun inkişafında və “ağıllı” kənd və şəhərlərin salınmasında bu dövlətin imkanlarından bəhrələnməyi nəzərdə tutur. Yeri gəlmişkən, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan işgüzar görüşündə çıxış edərkən bildirib ki, “Eximbank” tərəfindən bu ölkənin 7 şirkətinə Qarabağda quruculuq işlərinin aparılmasına 100 milyon ABŞ dolları məbləğində kredit xətti açılıb.

Xatırladaq ki, dost ölkə olan Macarıstanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə daha da güclənib. Təkcə 2020-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmində 9 faiz, o cümlədən idxalda 8 faiz, ixracda isə 60 faiz artım qeydə alınıb. Qarşılıqlı maraq və səylər nəticəsində, həmçinin mövcud olan potensiala uyğun şəkildə əlaqələrin qarşdakı dövrdə daha geniş miqyas alacağı proqnozlaşdırılır. Xidmət, nəqliyyat, ticarət, kənd təsərrüfatı, təmir-tikinti və s. sahələr üzrə Azərbaycanda hazırda 19 macar şirkəti fəaliyyət göstərir.

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger də təmsil etdiyi ölkə şirkətlərinin Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasında iştiraka hazır olduqlarını, xüsusilə su təminatının idarə olunmasında, yol və digər infrastrukturun yaradılmasında, rəqəmsal və innovativ texnologiyalar sahəsində əməkdaşlığa maraq göstərdiklərini vurğulayıb.

Ermənistan-Azərbaycan müharibəsi zamanı da İtaliya Azərbaycanın yanında olub, bu ölkənin parlament qrupu Azərbaycana səfər edib. Senatör Gəncə şəhərləri Ermənistan tərəfindən raketlərlə atəşə tutulmasının nəticələri ilə, Ağdam rayonunda işğalın fəsadları ilə yerində tanış olub, öz fikirlərini bölüşüblər. İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə bərabər, digər özəl qurumları da Qarabağda aparılacaq bərpa proseslərində iştirak edəcəklər. Bir müddət bundan əvvəl dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İtaliyanın “Ansaldo Energia” şirkətinin rəhbəri Marino Guiseppenin, həmçinin İtaliyanın ölkəmizdəki səfiri Augusto Massarinin iştirakı ilə videokonfrans formatında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsinin imzalanması da bunun bariz ifadəsidir. Bununla da Qarabağda həyata keçiriləcək layihələrə nüfuzlu

bir dövlət - İtaliya şirkətləri də qoşulacaq. Xatırladaq ki, “Azərenerji” ilə “Ansaldo Energia” rəhbərlərinin İtaliyanın Azərbaycandakı səfirinin iştirakı ilə imzalanan müqaviləyə görə, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq dörd 110 kV-luq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz “Ansaldo Energia” şirkəti həyata keçirəcək. Ermənistanın 30 il ərzində işğal altında saxladığı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında bütün infrastruktur, o cümlədən elektrik stansiyaları, yarımstansiyaları, ötürücü xətləri dağıdılaraq yerlə yeksan edilib. Bu ərazilərdə enerji sistemindən əsər-əlamət belə qalmayıb. Laçın, Kəlbəcər, Şuşa və digər işğaldan azad edilmiş ərazilərdə isə erməni qəsbkarları bütün enerji infrastrukturunu sıradan çıxarıblar, apara bildikləri avadanlıqları daşıyıblar, apara bilmədiklərini isə ya partladılıb, ya da yandırılıblar.

Sadalananlar isə Azərbaycanın dünya miqyasında nüfuzunu artırmaqla yanaşı, həm də ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizi məhz Azərbaycanda formalaşıb. Respublikamız iqtisadiyyatın rəqəbətbəqabiliyyətliyinə görə, dünya ölkələri arasında öncül yerlərdən birini tutub. Beynəlxalq reyting agentlikləri tərəfindən Azərbaycanın potensial maliyyə və iqtisadi imkanları yüksək qiymətləndirilib.

**“Biz, heç şübhəsiz, bütün
şəhərləri bərpa edəcəyik,
Qarabağı dirçəldəcəyik və onu
dünyanın ən inkişaf etmiş
regionlarından birinə çevirəcəyik”**

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı infrastruktur layihələri üzrə proseslərin başladığını qeyd edərək bildirib ki, bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik: “Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirdinsinlər, ona görə ki, biz, heç şübhəsiz, bütün şəhərləri bərpa edəcəyik, Qarabağı dirçəldəcəyik və onu dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcəyik”.

Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.

Beləliklə, qalib Azərbaycanın yaratdığı əməkdaşlıq imkanları bütün region üçün faydalıdır. Tərəfdaş ölkələrin bu imkanlardan istifadə etməsi isə ölkəmizin çoxşaxəli münasibətlərinin inkişafına töhfə olacaq.

RƏFİQƏ HÜSEYNOVA



“Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər”



İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

Dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

Prezident İlham Əliyev Çin Kommunist Partiyasının

yanarmasının 100 illiyi münasibətilə səmimi təbriklərini ÇXR Sədri Si Cinpinə çatdırıb.

Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar.

Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib. Eyni zamanda, o, Çinin Azərbaycandan yüksək keyfiyyətli xüsusi məhsulları idxal etmək niyyətində olduğunu vurğulayıb.

Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib. Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.

Tbilisidə Mehriban Əliyevaya həsr olunan gürcü dilində kitab təqdim edilib

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında gürcü dilində “Azərbaycanın mehriban siması” adlı kitab çap olunub.

“İki sahil” xəbər verir ki, ötən il Tbilisidə işıq üzü görən nəşrin Gürcüstan Yazıçılar Evinə təqdimat mərasimi keçirilib. Müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayev olan kitabı gürcü dilinə Gürcüstanın Dövlət mükafatı laureatı, “Şərəf” ordenli yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib.

Nəşrdə Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfirinin həyatı, humanist keyfiyyətləri, müxtəlif sahələri əhatə edən xeyriyyəçilik fəaliyyəti, layiq görüldüyü ali mükafatlar, beynəlxalq tədbirlərdə iştirakı və çıxışları haqqında ətraflı məlumatlar, xarici media qurumlarına müsahibələri və fotoşekilləri yer alıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında deyib ki, iki ölkə



arasında bütün sahələrdə olduğu kimi humanitar sahədə də əlaqələr uğurlu inkişaf dövrünü yaşayır. Diplommat Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial-humanitar layihələr barədə danışdı: “Fondun Gürcüstanda təhsil və maarif sahəsində reallaşdırdığı layihələr xüsusilə təqdirəlayiqdir. Əminəm ki, bu siyasət gələcəkdə də davam etdiriləcək və yeni layihələr həyata keçiriləcək”.

Daha sonra çıxış edən Gürcüstanın Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze kitabın nəşrini yüksək qiymətləndirərək qeyd edib ki, Mehriban xanım Əliyeva bütün dünyada yalnız Azərbaycanı deyil, bütün Qafqazı layiqincə təmsil edir.

Tədbir gürcü və azər-

baycanlı ziyalıların çıxışları ilə davam etdirilib. Nətiqələr Gürcüstan-Azərbaycan münasibətləri, hər iki xalq arasında qarşılıqlı hörmət, güclü dostluq əlaqələrindən söz açıblar. Bildirilib ki, Azərbaycanın Birinci xanımı haqqında gürcü dilində nəşr olunan kitab Gürcüstan ictimaiyyətində böyük maraqla qarşılanacaq.

Gürcüstan-Azərbaycan Mədəni Əlaqələrinin İnkişaf Fondunun təşkil etdiyi mərasimdə Gürcüstanın Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, deputat Nizami Cəfərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə, azərbaycanlı və gürcü ziyalıları iştirak ediblər.

İordaniyalı jurnalist: Dahi şəxsiyyət Heydər Əliyev ümumbəşəri dəyərləri qoruyan görkəmli siyasətçi idi

Dahi şəxsiyyət Heydər Əliyev ümumbəşəri dəyərləri qoruyan görkəmli və nüfuzlu siyasətçi idi. O hesab edirdi ki, Azərbaycan bütün dünyanın və İslam aləminin bir hissəsidir. Dahi şəxsiyyətin xatirəsini Azərbaycan və keçmiş sovet respublikalarında ehtiramla anırlar, Rusiyada təhsil almış bir jurnalist kimi deyə bilərəm ki, sovet respublikalarında yaşayan insanlar Heydər Əliyevə sevgi və böyük rəğbət bəsləyirlər.



AZƏRTAC xəbər verir ki, bu fikirlər İordaniyalı jurnalist Mərvan Musa Sudahın “Əl Hərir” portalında yerləşdirilmiş “Azərbaycan hər gün, hər saat bu bayramı qeyd edir” seriyalı məqaləsində yer alıb.

Müəllif qeyd edib ki, 28 May-Respublika Gününü qeyd edən Azərbaycan xalqı cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik ideyalarını hər gün, hər saat yaşayır. 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyi isə dahi lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində qorunub və möhkəmləndirilib.

Azərbaycan qısa müddətdə dünya birliyində öz layiqli yerini tutub.

Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atdığı addımlardan bəhs olunur.

Yazıda qeyd olunur ki, Azərbaycan xalqının və hakimiyyətinin həmrəyliyi ilə Ermənistanın 30 illik işğalına son qoydu. Torpaqların işğaldan azad edilməsi uğrunda müharibə böyük Qələbə ilə nəticələndi: “Öz xalqının sevgi və etimadını qazanmış Müzəffər Ali Baş Ko-

mandan İlham Əliyevin liderliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa işləri həyata keçirilir və ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub”.

İordaniya xalqının Azərbaycana dost münasibətindən də bəhs edən müəllif yazıb ki, Kral II Abdulla ilə Prezident İlham Əliyevin səmimi dostluq münasibətləri fonunda iki ölkənin əlaqələri gündən-günə möhkəmlənir. Hər iki dövlət başçısı global və regional miqyasda sülhün, təhlükəsizliyin bərqərar olması istiqamətində uğurlu əməkdaşlıq edir.

Numan Kurtulmuş: Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyət həm Azərbaycan, həm də Türkiyə üçün faydalı olacaq

Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində Azərbaycanın yanında olmaqla, iki dövlət olsa da, bir millət olduğumuzu bir daha həm azərbaycanlı qardaşlarımıza, həm də bütün dünyaya göstərdik. Tərədilən soyqırımlar, bir milyondan çox günahsız insanın doğma yurdundan didərgin düşməsi və mövcud işğal ilə Azərbaycan xalqına qarşı davam edən zülmərin aradan qaldırılması heç bir vasitəçiliklə, diplomatik və siyasi danışıqlarla mümkün olmadı.

Bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türkiyə Böyük Məclisinin üzvü Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Ankarada birgə keçirdikləri mətbuat konfransında səsləndirib.

Dünya birliyinin Xocalı soyqırımını başda olmaqla, tərədilən bütün cinayətlərə və ədalətsizliklərə səssiz qaldığını təəssüf hissi ilə qeyd edən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş tarixi Zəfər münasibətilə bir daha səmimi təbriklərini çatdırıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. O deyib: “Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış mövcud vəziyyət, cəbhədə qazanılan Qələbə həm Azərbaycan, həm də Türkiyə üçün faydalı olacaq”.





Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyədə səfərdədir



YAP nümayəndə heyəti Anıtqəbiri ziyarət edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədri-nin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi və YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdan ibarət nümayəndə heyəti Türkiyədə səfərdədir.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti iyunun 2-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbiri ziyarət edib. Yeni Azərbaycan Partiyası adından Anıtqəbirin önünə ekil qoyulub.

Nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub, Yeni Azərbaycan Partiyası Sədri-nin müavini Tahir Budaqov xatirə kitabına ürkə sözlərini yazıb.

İyunun 3-dək davam edəcək səfər çərçivəsində Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbər şəxsləri arasında ikitərəfli və genişləndirilmiş görüşlər keçiriləcək, YAP-AKP münasibətlərinin real vəziyyəti və əməkdaşlığın dinamik inkişafı dəyərləndiriləcək, perspektivlər müzakirə olunacaq.

Ankarada niyyət protokolu imzalanıb

Yeni Azərbaycan Partiyası Sədri-nin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Bu-

daqovun rəhbərlik etdiyi YAP nümayəndə heyəti iyunun 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədri-nin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Numan Kurtulmuş ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Ankarada AKP-nin mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə olunub.

Sonra Yeni Azərbaycan Partiyası Sədri-nin müavini Tahir Budaqov və Ədalət və İnkişaf Partiyası Sədri-nin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar. İmzalanma mərasimindən sonra YAP Sədri-nin müavini Tahir Budaqov və AKP Sədri-nin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədri-nin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyası-nın sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

İyunun 3-də davam edəcək səfər çərçivəsində partiya heyətlərinin digər görüşləri keçiriləcək, həmçinin YAP və AKP-nin gənclər birlikləri və təftiş komissiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri ilə bağlı

fikir mübadiləsi aparılıb

Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədri-nin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədri-nin müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırım ilə görüşüb. AKP-nin mərkəzi qərargahında dostluq və səmimiyyət şəraitində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxsəviyyəli əlaqələrin vəziyyəti yüksək dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir.

Görüşdə milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənilməsi, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

Ardı Səh. 5



Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır!

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Türkiyədə səfərdədir



Ankarada YAP ilə AKP arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün koordinasiyanın yaradılması imkanları müzakirə olunub

Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin beynəlxalq məsələlər üzrə müavini Əfkan Ala ilə görüşüb.

AKP-nin mərkəzi qərargahında dostluq şəraitində keçən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə YAP-AKP münasibətlərinin inkişafı, gələcəkdə hər iki partiyanın beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət mexanizminin işlənilib hazırlanması, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokoluna uyğun olaraq, partiya rəhbərlərinin, eləcə də millət vəkiliyyərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinə dair koordinasiyanın yaradılmasına dair fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı Ramil Həsən və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov daxildir.

Ankarada Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası Gənclər birliklərinin rəhbərləri görüşüblər

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin



nin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Gənclər qollarının sədri Eyyub Ka-

dir İnan ilə görüşüb.

AKP-nin Ankaradakı mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq imkanları, tərəfdaşlıq əlaqələrinin qurulması, hər iki partiyayı təmsil edən gənclərin ölkələ-

rimizə qarşılıqlı səfəri, intellektual inteqrasiya yolları müzakirə olunub.

Görüşdə Azərbaycanın və Türkiyənin dövlətçilik tarixindən mühüm tarixi missiya həyata keçirən YAP-ın və AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti mühüm amil kimi dəyərləndirilib. Diqqətə çatdırılıb ki, gənclər bundan sonra da milli-mənəvi dəyərlərimizin qorunmasında, dövlətçiliyə aid bütün proseslərdə fəal olmalı, təmaslarını intensivləşdirməli, cəmiyyətlərimizdə saf imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.

YAP-ın və AKP-nin Gənclər birliklərinin rəhbərlərinin növbəti görüşünün Azərbaycanda keçirilməsi qərara alınıb.

Ankarada YAP ilə AKP-nin Təftiş komissiyaları arasında təcrübə mübadiləsi imkanları müzakirə edilib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş Komissiyasının sədri Ahmet Aydın arasında görüş keçirilib.

Görüşdə iki qardaş ölkənin hakim partiya rəhbərlərinin Təftiş komissiyaları arasında təcrübə mübadiləsi, gələcək əməkdaşlığın əsaslarının yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, Azərbaycanda böyük nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat olaraq cəmiyyətin bütün təbəqələrinə nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət və İnkişaf Partiyası xalqın etimadını qazanıb və bunu doğrulda bilib. Bu baxımdan, YAP-ın və AKP-nin Təftiş komissiyaları arasında qarşılıqlı təcrübə mübadiləsi hər iki partiyanın gələcək fəaliyyətinin daha düzgün istiqamətləndirilməsinə töhfə verə bilər.



Xilaskarlıq missiyasının başlanğıc nöqtəsi

1993-cü il 4 iyun hadisələrindən 28 il ötür



Bir əsrdə iki dəfə istiqlaliyyətə qovuşan Azərbaycanın müstəqillik taleyi çətinliklərlə dolu olub. 1918-ci ildə yaradılan ADR-in varlığına bolşevik Rusiyasının işğalı son qoydusa, 1991-ci ildə ikinci dəfə azadlığına qovuşmuş ölkəmizi həm xaricdən, həm də daxildən təhlükə öz ağuşuna almışdı.

Bu, azmış kimi, Dağlıq Qarabağda SSRİ rəhbərliyinin təhriki ilə yaradılan münafiq Azərbaycan xalqını növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı...1992-ci ilin mayında hakimiyyətə yiyələnmiş AXC-Müsavat cüt-lüyünün səriştəsizliyi addım-baş öz bəlalı nəticəsini büruzə verirdi. Məhz bunun sayəsində ictimai həyatın bütün sahələrində kaos, hərəc-mərclik baş alıb gedirdi. Gənc respublikada hakimiyyətə yiyələnən üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə gedirdi. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalılar hakimiyyətdə olanların ölkəni idarə edə bilməyəcəyini göstərirdi.

Problemlər getdikcə artırdı.

4 iyun hadisələri hakimiyyətdə olan AXC-Müsavat cüt-lüyünün iflası idi

Bəzən hadisələri cəmiyyətə başqa ad altında təqdim edirlər. Amma belə deyil. Belə ki, hakimiyyətdə olan AXC-Müsavat cüt-lüyünün səriştəsizliyi, idarəetmənin bilinməməsi nəticəsində ölkə kaos vəziyyətinə gətirilmişdi. Bir tərəfdən ərazilərimizin işğal olunması, digər tərəfdən isə hər bir siyasi partiyanın özünün silahlı dəstəsinin olması, ayrı-ayrı şəxslərin ordunun müxtəlif qruplarına rəhbərlik etməsi, nizami ordunun olmaması, dövlət idarəçiliyində səriştəsi olmayan insanların rəhbərliyə

gətirilməsi, o cümlədən yerli icra hakimiyyətlərində fəaliyyət göstərməsi hər şeyin bərhad hala düşdüyünü göstərirdi. Kim meydana daha çox qışqırmışdısa, onu hansısa rayona icra başçısı qoymuşdular. O baxımdan da idarəçilikdən xəbərləri yox idi. Ölkədə vəziyyət getdikcə çətinləşirdi. Azərbaycan özünün milli və dövlət müstəqilliyini əldə etdikdən sonra həm ölkə daxilində cərəyan edən proseslər, həm də xaricdən olan təzyiqlər ölkənin dövlət müstəqilliyinə çox ciddi təhlükə yaratmışdı. AXC-Müsavat hakimiyyəti bu təhlükələrin sovuşdurulması istiqamətində lazımi tədbirləri görmək iqtidarında deyildi. Təbii ki, bütün bunlara görə də, Azərbaycan vətəndaşları həm ölkəmizin müstəqilliyinin başının üstünü almış təhlükəni sovuşdurmaqdan ötrü, həm də digər təhdidlərin qarşısının alınması üçün real addımların atılmasını gözləyirdilər.

Vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə

Belə bi ağır məqamda Azərbaycan hakimiyyəti vəziyyətin daha da kritikləşməsinə yol açan məntiqsiz qərarlar verməkdə da-

vam edir, ölkəni, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də sabiq korpus komandiri, AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi və Gəncədə yerləşən 709-cu briqadanın ləğvi ilə bağlı əmr imzalandı. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə və təhvil-təslim barədə qərara tabe olmayan Surət Hüseynov isə tabeçiliyində olan hərbi hissənin əsgərlərinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 709-cu briqadanı tərkisilahlı etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Artıq ölkə vətəndaş müharibəsinin astanasında idi. Məhz belə bir çətin zamanda xalqın diqqəti Naxçıvana yönəlmişdi. Çünki düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran, Azərbaycanın xilaskarı Heydər Əliyev dövlətin yeganə niyyət yolu idi. Ona görə də Vətənin bu ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın o zamankı hakim

dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi, çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

Sonralar Ulu Öndər bu məsələ ilə bağlı bildirirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkət Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə mənə təqib edən, Naxçıvanda mənə devirmək, mənə Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar mənə yenidən Bakıya dəvət etdilər”.

Xalqımız əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

RƏFİQƏ KAMALQIZI

“Medianın inkişafına dövlət dəstəyi dövlətimizin mütərəqqi modellərindəndir”

“KİV DF-nin öz fəaliyyətini yalnız print mediaya dəstəklə məhdudlaşdırmaması bizim uzun illərdən bəri arzumuz, təklifimiz idi və biz bunu dəfələrlə dilə gətirmişik. Çünki artıq bütün dünyada onlayn media avanqard rolunu oynamaqdadır və print medianın əhəmiyyəti xeyli dərəcədə azalıb”. Bu fikirləri SİA-ya açıqlamasında “Teleqraf Holding”in rəhbəri Aynur Camalqızı deyib.

Onun sözlərinə görə, dünyanın ən tanınmış media quruluşları belə öz print versiyasından imtina edərək onlayn versiyaya keçid alıb: “Yeni, media sürətlə onlayn müstəvidə inkişaf edir, sürətlə vizuallaşır və təbii ki, bu inkişafı ayaqlamaq lazımdır. Əvvəllər KİV DF yalnız print mediaya dəstək verməklə kifayətlənirdi. Artıq hər mənada yenilənən Medianın İnkişafı Agentliyi son addımı ilə göstərdi ki, onlar mediadakı bütün sferaları əhatə edəcəklər”.

A.Camalqızı vurğulayıb ki, onlayn media üçün belə bir müsəbiqənin elan edilməsi həddən ziyadə mühüm və vacib addımdır: “Hesab edirəm ki, bu fəaliyyət davamlı, ardıcıl olacaq və medianın inkişafı üçün Agentlik bizə dəstək verəcək. Çünki bütün dünyada media hər gün inkişaf edir, yenilənir. Artıq dünənki avadanlıqlar, media cihazları bu gün üçün köhnəlmiş sayılır. Bizim də bu temple ayaqlaşmağımız üçün maliyyə dəstəyinə çox böyük ehtiyacımız var. Fik-

rimcə, Medianın İnkişafı Agentliyi bu cür layihələri həyata keçirməklə medianın inkişafına öz töhfələrini verəcək”.

“Medianın İnkişafı Agentliyinin xətti ilə onlayn medianın dövlət büdcəsindən maliyyələşdirilməsi institutunun fəaliyyətə başlaması əldə olunmuş uğurlu nəticədir. Bu, Azərbaycanda medianın inkişafına dövlət dəstəyi platformasının inkişafında yeni bir mərhələ kimi nəzərdən keçirilə bilər. Medianın inkişafına dövlətin maliyyə dəstəyi Azərbaycanın təcrübəsində artıq illərin sınağından keçsə də, ancaq bu başqa ölkələrdə olmayan və Azərbaycanın tətbiq etdiyi mütərəqqi modellərdən biridir”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, bu gün Medianın İnkişafı Dövlət Agentliyi xətt ilə artıq onlayn media subyektlərinin, veb-saytların və audiovizual media qurumlarının maliyyələşdirilməsi prosesinə start verilməsi sözsüz ki, Azərbaycan modelində yeni və əhəmiyyətli bir təcrübədir: “Əslində illərdir ki, onlayn media subyektlərinin dövlət büdcəsindən şəffaf şəkildə maliyyələşdirilməsi mexanizmlərinin tətbiqi üzərində ciddi iş gedirdi. Açıq deyək ki, zaman-zaman bu prosesin reallaşmasını istəyənlərlə yanaşı, buna mane olmaq istəyənlər də çox olub. Bəlkə də elə bunun nəticəsidir ki, illərdən bəri bu mexanizmin üzərində iş getsə də, son illərə qə-

dər buna nail olmaq mümkün olmayıb”.

A.Quliyev vurğulayıb ki, bu gün Agentliyin xətt ilə onlayn media subyektlərinin də maliyyələşdirilməsinə başlanılırsa, artıq bu aparlan işin böyük nəticəsidir: “Yəqin ki, bu media subyektlərinin maliyyələşdirilməsinin daha əhatəli formada şəffaflaşdırılmasında böyük rol oynayacaq. İndiyə qədər çap mediasının dövlət büdcəsindən maliyyələşdirilməsindən danışa bilirdiksə, bu gün onlayn media qurumlarının da şəffaf formada maliyyələşdirilməsi böyük nəaliyyətdir. Bu həm informasiya məkanımızın təhlükəsizliyinin qorunmasında, həm onlayn medianın daha şəffaf maliyyə əsasında təmin olunmasında, həm də ölkəmizdə informasiya istehsalı və yayımı prosesinə uzanan qara əllərin qarşısının alınmasında öz rolunu oynayacaq”.

“Medianın İnkişafı Agentliyinin elan etdiyi yeni şərtlər hesab edirəm ki, günümüz üçün çox vacibdir. Medianın İnkişafı Agentliyi bu il yaranıb və eyni zamanda Media haqqında qanun da hazırlanmağa başlanıb. İKT-nin sürətli inkişafı medianın da yeni dövrə uyğun formalaşmasını tələb edir”. Bu fikirləri SİA-ya açıqlamasında “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcid deyib. O söyləyib ki, biz nə qədər istəməsək də klassik media, qəzetlərin çap variantı zaman keçdikcə tarixə çevriləcək: “Ona görə Medianın İnkişafı Agentliyinin elan



etdiyi şərtlər də fikrimcə, keçid mərhələsi üçün uyğundur. Artıq qəzetlərin özlərinin veb-saytlarının yenilənməsi üçün maliyyə vəsaiti ayrılır. Bu da o deməkdir ki, gələcəkdə qəzetlər də elektron media-ya keçməlidir”.

R.Məcidin sözlərinə görə, uzun zamandır arzulanırdı ki, elektron mediaya vəsait ayrılısın: “Agentliyin şərtləri məqbul sayıla bilər, məncə narazılıq doğurmayacaq. Çünki redaksiya adına iddia edən qurumların minimum 3 əməkdaşı rəsmi qaydada işləməli və media qurum gündə 20 informasiya yaymalıdır. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin əməkdaşlarının çox gərgin fəaliyyətinin nəticəsində bu cür şərtlər üzə çıxıb və getdikcə təkmilləşəcək. Çap mediasından, elektron mediaya keçid üçün bu şərtlər təmin edici rol oynayacaq”.

“Mediaya dövlət dəstəyinin tərəfdarıyam. Hesab edirəm ki, Azərbaycan kimi medianın yenidən inkişaf yoluna qədəm qoyduğu ölkələrdə dövlət media təsisatlarına yardım etməlidir. Amma bu medianın dövlətdən bir dəfəlik asılılığına gətirib çıxarmamalıdır. Təəsüflər olsun ki, qəzetlərə edilən maddi yardım hələ də özünü doğrultmayıb”. Bu fikirləri SİA-ya

açıqlamasında Yeni Sabah.az saytının Baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, bu günlərdə Medianın İnkişafı Agentliyinin maddi dəstəyi olmasa qəzetlərin çoxu öz mövcudluğunu davam etdirə bilməz: “Bu baxımdan edilən yardımların qəzetlərin maddi bazasının gücləndirilməsinə, böyük auditoriya qazanmasına gətirib çıxarmalıdır. Yeni, bu prosesi elə təşkil etmək lazımdır ki, həmin yardımlar havaya sovrulmasın, edilən yardımın nəticəsi olsun. Bu dəfə yenilik ondan ibarətdir ki, 5 sayta maddi yardım edilsin. Artıq internet mediası bizim xəbər məkanında aparıcı yərə sahibdir. Cəmiyyətimizin əksər hissəsi yeni xəbərləri internet mediadan alır. Bu mənada Azərbaycanda internet medianın güclənməsinə, inkişafına ehtiyac var”.

S.Verizadə vurğulayıb ki, ola bilsin ki, 5 saytın nəzərdə tutulması müəyyən narazılıq yarada bilər: “Lakin bu başlanğıcdır. Mən arzu edərdim ki, gələcəkdə daha çox sayta maliyyə yardımı ayrılması məsələsi nəzərdən keçirilsin. Ümid edirəm ki, ayrılan vəsaitlər təyinatı üzrə xərclənsin. Medianın İnkişafı Agentliyinin rəhbərliyindən xahiş edirəm ki, güclü monitoring aparsınlar və ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət etsinlər. Yəni, bu birbaşa kollektivin rifahının yaxşılaşdırılmasına yönəldilsin. Pulun bir neçə nəfərin cibinə axmasına imkan verilməsin”.

Aysel Məmmədova

Əsir düşmüş azərbaycanlılara ağır işgəncələr vermiş erməni hərbi cinayətkarların məhkəməsi keçirilib

İyunun 2-də Yasamal Rayon Məhkəməsinin inzibati binasında Qarabağda həbs edilən erməni cinayətkarları, Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara ağır işgəncələr vermiş və onları qətlə yetirmiş Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb. AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərlə bağlı anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclasının iyunun 9-da davam etdirilməsi barədə qərar qəbul olunub.

İctimaiyyətə açıq və şəffaf şəkildə keçirilən hazırlıq iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın acı məğlubiyyəti ilə nəticələnmiş Qarabağ savaşı beynəlxalq humanitar normalarını kobud şəkildə pozaraq insanlıq, müharibə cinayətləri törətmiş və uzun illər ərzində havadarlarının dəstəyi ilə istintaqdan qaçıb gizlənmiş şəxslərin tutularaq cinayət məsuliyyətinə cəlb edilməsinə imkan yaradıb.

Məlum olduğu kimi, Ermənistan Respublikasının rəhbərliyinin qanunsuz göstərişləri ilə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlər nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altındakı ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

İstintaqla müəyyən olunub ki, Ermənistan Respublikasının vətəndaşı 1969-cu il təvəllüdü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak

edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyulunda Xocalı şəhəri yaxınlığındakı "Ballıca" adlandırılan meşədə girov götürülərək azadlığı qanunsuz olaraq məhdudlaşdırılmış Azərbaycan vətəndaşına, habelə 1999-cu il sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülmüş Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlandığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N sayılı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyənəndirilib. Lüdvik Mkrtiçyan 2020-ci il oktyabrın 20-də Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanaraq ələ keçirilib.

Aparılmış istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyan ilə bir-



likdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı 1967-ci il təvəllüdü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub. İstintaqla Alyoşa Xosrovyanın 5 azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlara qəddar və qeyri-insani rəftar etməsi müəyyənəndirilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprelində Müdafiə Nazirliyinin N sayılı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə naziri" Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisinə ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsəratlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illərdə əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş et-

dirərək onlara mütəmadi qaydada döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib. Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyət xarakterli hərəkətlər apararkən 2020-ci il oktyabrın 3-də Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113-cü (işgəncə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyənəndirildiyindən onlara həmin maddələr üzrə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə ittiham aktı mayın 20-də təsdiqlənərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

“Pandemiyanın lap ilk günlərindən Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirilmişdir. Qısa zaman ərzində 13 modul tipli və 1 daimi xəstəxana inşa edilmişdir. Ölkədə COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında çıxış edərkən bildirib.

Zamanında Azərbaycanda xüsusi karantin rejiminin yaradılması, eləcə də qabaqlayıcı tədbirlərin görülməsi COVID-19 ilə mübarizədə mühüm rol oynamış oldu. Koronavirusa yoluxmuş bütün pasiyentlər Azərbaycanın ən yaxşı xəstəxanalarında dövlətin hesabına müalicə olunaraq sağalıb və bu



proses bu gün də davam etməkdədir. Təbii ki, dövlətimiz tərəfindən koronavirusa yoluxma hallarının müəyyənəndirilməsi, bəzi sosial izolyasiya tədbirlərinin tətbiq edilməsi barədə qərarlar verilib və əməli tədbirlər reallaşıb. Dövlət tərəfindən tətbiq olunan qaydalar əhəlinin təhlükəsizliyinin, sağlamlığının təmin edilməsinə yönəldilib. Təbii ki, vaxtında koronavirus xəstələrin müalicəsi üçün daha çox xəstəxanaların ayrılması, modul tipli xəstəxanaların istifadəyə verilməsi, həkimlərin fədakarlığı bu pandemiya dövründə öz müsbət nəticələrini vermişdir. Bu gün

Azərbaycan dünyanı ədalətli olmağa çağırır

də ölkəmizdə mərhələli şəkildə təsirli tədbirlər həyata keçirilir və vəziyyət nəzarətdə saxlanılır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə, hər bir sakinin sağlamlığının qorunmasına hesablanıb.

Bildiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19"-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə, Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirmişdi. Azərbaycan pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub.

Dövlət başçısı çıxışında diqqətə çəkib ki, Azərbaycan pandemiyasının öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir: "Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə birgə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını ayrıca qeyd etmək olar. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könlüllü maliyyə töhfəsi etmişdir. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərilmişdir." Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə Görüşünün əsas məqsədi milli səviyyədə atılan addım-

lara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi idi.

“DÜNYADA MÖVCUD OLAN PEYVƏND DOZALARININ 82 FAİZİ ZƏNGİN ÖLKƏLƏR TƏRƏFİNDƏN ALINMIŞ, PEYVƏNDLƏRİN YALNIZ 0.3 FAİZİ AZGƏLİRLİ ÖLKƏLƏRİN PAYINA DÜŞMÜSDÜR”

Bu gün ölkəmizdə əhəlinin vaksinasıya işləri uğurla reallaşır. Vaksinasıyaya start verən Avropa İttifaqından bir ay sonra Azərbaycanda bu prosesə başlanılıb. Azərbaycan peyvəndləmə səviyyəsi baxımından MDB ölkələri arasında lider mövqedədir. Vətəndaşların layiqli həyat şəraitinin və təhlükəsizliyinin təmin edilməsi, hazırkı qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. ÜST ekspertlərinin də qeyd etdikləri kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Dövlət başçısının qeyd etdiyi kimi, "Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi "Sinovak", qalanı isə "AstraZeneca" və "Sputnik" olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhəlimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd

oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilib".

Bu gün peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, Azərbaycan peyvəndlərin paylanmasında ədalətliyi dəstəkləyərək BMT-nin İnsan Hüquqları Şurasında "Koronavirus pandemiyası ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi" adlı qətnamə layihəsi irəli sürmüşdü. "Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləmişdir" deyən dövlət başçısı bildirib ki, davam edən "peyvənd millətçiliyi", inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı gətdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur: "Beynəlxalq hesabatlarla əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0.3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. Bu problemin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul olunmuşdur".

Nəzakət ƏLƏDDİNQIZI

Kamil Babayev: Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan bizə əsirlikdə olarkən çox işgəncələr veriblər

Azərbaycanlı əsirlərə işgəncələr verən erməni cinayətkarlar, o cümlədən Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan törətdikləri əməllərə görə cavab verməlidirlər. AZƏRTAC xəbər verir ki, bunu Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə iyunun 2-də Yasamal Rayon Məhkəməsinə keçirilən məhkəmə iclasında zərərçəkən qismində dindirilən Kamil Babayev jurnalistlərə müsahibəsində bildirib. K. Babayev deyib: "Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan bizə əsirlikdə qaldığımız müddətdə zülm verən şəxslərdən olublar. Şuşa həbsxanasında olarkən onlar bizə zülm verib, qan uddurublar. Anadan əmdiyimiz südü burnumuzdan getiriblər. Elə işgəncə yoxdur ki, bədənimdə izləri qalmasın. Bədənimdə siqaret söndürüb, xaç şəklində çəkiblər".





Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı bəyanatlarla çıxışlar edir, bu bəyanatların hər birində "Azərbaycan Ordusunun Ermənistan ərazisindən çıxarılması" barədə tələblər irəli sürülür. Ölkənin hakim dairələrindən tutmuş digər cəhətlərində təmsil olunan şəxsləri sanki bir ağızdan həmin iddialarını irəli sürməklə, əslində, Azərbaycanın suveren ərazilərində erməni ordusunun qalması istiqamətindəki son cəhdlərini göstərirlər.

Misal üçün, "Mənim addımım" hakim blokunun parlament təmsilçisi Lilit Makunts da deyib ki, nə qədər Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələri Ermənistanın sərhədlərini tərk etməyəcəksə, sərhədlərin demarkasiyası ilə bağlı heç bir prosesdən söhbət gedə bilməz (!).

Söz yox ki, rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhədində tərribatçı fəaliyyətini davam etdirməyə çalışır, bu baxımdan da, ritorik destruktivlik sərgiləyir, bu isə regionda yeni və növbəti eskalasiyanın, gərginliyin yaranmasına səbəb olur. Əlbəttə ki, bu kimi məsələlərdə bəlli Qərb dairələrinin də verdikləri tapşırıqlar icra olunmaqdadır. Halbuki, erməni tərəfi bütün bunlardan heç bir səmərə qazanmır və atılan addımlar, ümumiyyətlə, Ermənistanın xeyrinə tərəf hər hansı bir işıq ucu da göstərmir...

Sözü Azərbaycan və regionun Azərbaycanla hesablaşan digər söz sahibləri deyə bilirlər!

Hətta Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın Azərbaycanın hədəflərinə qarşı guya öz təbircə - "yeni ideya" qismində təklif irəli sürməsi də el dili ilə desək, "fıs" çıxdı. Onun ölkələrimiz arasında sərhədlərimizin müəyyənləşməsi üçün Silahlı Qüvvələrimizin "əvvəlki mövqelərinə çəkilməsi", daha sonra sərhəd zolaqlarına ATƏT-in Minsk qrupuna üzv ölkələrin (əsasən, ABŞ və Fransanın) sülhməramlılarının yerləşdirilməsi "təklifi" iflasa uğradı. Yəni buradan açıq-

Maraqlıdır ki, Paşinyan Fransaya səfər etdikdən, rəsmi Parisin bilavasitə İrəvanın tərəfində oldu-



ğunu bəyan etməsindən, Paşinyanın isə Fransanın Ermənistanın bir nömrəli müttəfiqi olduğunu deməsindən sonra regiondakı vəziyyət bir az da dəyişməyə doğru inkişaf etməyə başladı və bu gün həmin proses, hələlik, sakit tərzdə davam edir.

Prinsipcə, ayaqlar altına yığılmaq erməni siyasətinin prioritetidir

Misal üçün, KTMT-də və Avrasiya İqtisadi İttifaqında yer alan Ermənistan 30 il dəstək olan Rusiya qarşısında İrəvanın Kremlə xəyanət etməsi bağışlanmayacaq. Fakt budur ki, məhz Moskva İrəvanı dayaq olmaqla onun dünya xəritəsindən birdəfəlik silinməsinin qarşısını aldı, İrəvan isə arxasını

Paşinyanın təxribatları: regionda şərtlər və oyunlar dəyişilir

Bakı və Moskva faktoru Qərbin ermənipərəst maraqlarını çıxdaş edir

raqlarına cavab vermir.

Bir daha xatırladıq ki, Ermənistan müharibədə məğlub olub və hər hansı iddiasının qəbul olunması yalnız müzakirə edildikdən sonra baş verə, ya da baş verməyə bilər. Əslində, İrəvan həm Bakıya, həm də Moskvaya minnətdar olmalıdır ki, şərtlər irəli sürməsi üçün ona müəyyən dərəcədə ixtiyar verilir. Moskvanın Qərblə soyuq müharibədə olması sirr deyil, Bakı isə ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsi - ABŞ və Fransanın mövqelərinə çoxdan bələddir, xüsusilə son sərhəd olayları ilə bağlı verdikləri bəyanatlarından.

İndi təsəvvürə gətirmək elə də çətin deyil ki, Ermənistanı qarşıda hansı fəlakətlər gözləyir

Bəs Ermənistanda Paşinyanın



aydın görünürdü ki, Paşinyanın əsas məqsədi regiona aidiyyəti olmayan Qərb hərbi-siyasi qüvvələrini - amerikalıları və fransızları cəlb edib, öz maraqlarını onların vasitəsi ilə dikte etsin. Amma o, bu sərsəm ideyasını irəli sürərək unudub ki, müharibədə uduzmuş tərəfdir və heç bir halda, heç bir tələb irəli sürə bilməz - sözü Azərbaycan və regionun Azərbaycanla hesablaşan digər söz sahibləri deyə bilirlər!

ona çevirərək, siyasi fahişəlik tərzinə sadiq qalaraq Parisin ayaqlarını altına yığıldı. Prinsipcə, ayaqlar altına yığılmaq erməni siyasətinin prioritetidir, amma bu prioritetin sonrakı müddətdə vassal ölkənin başına hansı oyunları gətirəcəyini təxmin etmək heç də çətinlik yaratmır.

Amma onu da unutmaq olmaz ki, Nikol Paşinyanın sərsəmliklərinin qarşısını alan əsas qüvvə məhz Azərbaycandır. Misal üçün, bu ya-

xınlarda MDB-yə üzv ölkələrin baş nazirlərinin iclasına qatılan ölkəmizin baş naziri Əli Əsədov qeyd etdi ki, tərəflər arasında anlaşılmaqlıq yarandıqdan sonra Azərbaycan Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təklifini dəstəkləyib. Həmin təklif isə Rusiya XİN-nin rəhbəri Sergey Lavrov ölkə prezidentinin adından səsləndirmişdi. Həmin təklifə görə, mayın 31-ə qədər Azərbaycan, Rusiya və Ermənistan olmaqla üçtərəfli komissiya yaradılır və iyunun 30-

na qədər hər üç ölkənin rəhbərlərinə yaranmış problemin həlli üçün təkliflər irəli sürülür. Ancaq fakt budur ki, Ermənistan nəinki mayın 31-nə qədər vədini yerinə yetirmədi, üstəlik, danışıqlar prosesindən kənara çıxdı.

İrəvan həm Bakıya, həm də Moskvaya minnətdar olmalıdır ki, "şərtlər" irəli sürməsi üçün ona müəyyən dərəcədə ixtiyar verilir

Rəsmi Bakı isə məsələnin bəy-nəlmiləşdirilməsinə müsbət baxmır və sərhədlərin demarkasiyası probleminin həllində optimal variant olaraq ikitərəfli səviyyədə (Azərbaycan və Ermənistan) danışıqların aparılmasını dəstəkləyir. Ancaq Ermənistanın Qarabağdakı sarsıdıcı məğlubiyyətindən sonra müstəqil qaydada öz sərhədlərini qorumaq imkanlarına malik olmaması, eləcə də sərhədlərinin mühafizəsinin Rusiya gücləri tərəfindən həyata keçirilməsi faktı Kremlin təklifinin Bakı tərəfindən müsbət dəyərləndirilməsi ilə nəticələnib. Yeni prosese Rusiya da cəlb olunub. Söz yox ki, Ermənistanın təklifinin Vaşinqton və Paris tərəfindən dəstəklənməsi, Qərb baxışının demarkasiya prosesinə cəlb olunması istəyi baş tutmamalıydı, çünki bu nə Rusiyanın, nə də Azərbaycanın regional siyasi ma-

sözügədən təşəbbüsünün iflasa uğramasını necə qəbul edirlər? Belə ki, onun müavini Mqer Qriqoryan erməni KİV-lərinə açıqlamasında deyib ki, Rusiyanın sərhəd məsələsində tənəzzimlənmə təklifi qəbul edilib. Lakin o, həmin açıqlamasının ardınca dərhal bəyan edib ki, sərhədlərin demarkasiyası üçün azərbaycanlı hərbiçilər Ermənistan respublikasının ərazilərini tərk etməlidir (!).

Bir daha qeyd edək ki, ermənilərin "şərtləri" realizə olunmayacaq. Çünki Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı icra edir və ölkənin suveren ərazilərində mövqe tutaraq onun bərpası istiqamətində qətiyyət nümayiş etdirir. İrəvan tərəfindən sərhədyanı ərazilərin öz ərazisi kimi təqdim olunması isə heç də Ermənistanın xeyrinə deyil. Artıq bu ölkə üçtərəfli işçi qrupdan da kənara çıxdığını bəyan edib. İndi təsəvvürə gətirmək elə də çətin deyil ki, Ermənistanı qarşıda hansı fəlakətlər gözləyir. Azərbaycanın isə nəinki son millimetrinə qədər suverenliyini bərpa etməyə, hətta ondan da qətiyyətli addımları reallaşdırmağa həm hüququ, həm də gücü var.

Rövşən RƏSULOV

Müdafiə Nazirliyi: “Kəlbəcərdə Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələri çıxarılıb”



İyunun 1-i saat 20.00 radələrində Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olub və 40 dərəcə 04 dəqiqə 30 saniyə şimal enliyi, 45 dərəcə 54 dəqiqə 42 saniyə şərq uzunluğu (N 40°04,30.; E 45°54,42.) coğrafi koordinatlarında mövqe tutublar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilmə-

yıb.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür. Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.

“Azərbaycan qarşısında diz çökənlər indi kişilikdən dəm vurur”

Cənub dəhli-zi və məhbusların geri qaytarılması istisna olmaqla 9 noyabrda imzalanan sənədin demək olar ki, bütün bəndləri artıq həyata keçirilib. SİA Ermənistanın məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan deyib.

“Bu hökumətin bu bəyanatı niyə belə qəbul etdiyini müzakirə edə bilərik, amma tarixin çarxını geri çevirib əvvəlki vəziyyətə qayıda bilmərik. Bu insanlar sanki Ermənistan üçün deyil, Rusiya üçün imza atmış kimi təmsil olunurlar. Bu arada Rusiyanın müdaxiləsi tamamilə



fərqli bir vəziyyətdə idi və Rusiya Federasiyası müdaxilə etməsəydi, daha pis nəticələr verərdik”, deyərək Robert Koçaryan bildirib. O, şübhəsiz ki, bunun hüquqi nəticələrinin olacağını qeyd edib.

“Əminəm ki, bəzi məsələlər ətrafında danışıqlar aparmaq mümkün idi. Dekabr ayında başqa bir sənəd imzalandı və heç kim bundan xəbərdar olmadı, danışıq aparılmadı. Bu, Ermə-

nistanın təhlükəsizliyini təhlükəyə atan gizli bir sövdələşmədir və bütün bunlara görə cavabdeh olmalıdırlar. Mövcud vəziyyətlə hesablaşmalı və bu vəziyyətdən həll yolları tapmağa çalışılmalıdır. Bu gün Azərbaycan qarşısında diz çökən insanlar, indi kişilikdən dəm vurur”, deyərək Ermənistanın ikinci prezidenti əlavə edib.

İnam Hacıyev

Serjin Nikolun başında “sındırdığı çanaq”...

“**A**zərbaycanlı əsgər “sərhədimizi” keçir, əsgərimizi əsir götürüb qabağına qatıb aparır, amma bu səriştəsiz, kapitulyator Nikol heç nə edə bilmir. İnanın ki, bu günlər mən özümü çox narahat hiss edirəm. Niyə? Çünki “əcdadlarımızın torpaqlarını” satanlar mitinq, seçki

keçirib yenidən baş nazir olmaq üçün təşviqat kampaniyaları aparırlar. İşğal olunmuş bir ölkədə bunu necə etmək olar? Mənə gəldikdə isə, millət məndən təkid elədi deyərək, mən də sizin qarşınıza çıxıb öz təbliğat kampaniyamı aparıram, amma buna baxmayaraq, çox utanıram.” Bunları bilirsiniz kim deyir, Er-

mənistanın Masis bölgəsində ermənilərin qarşısına çıxıb yenidən baş nazir olmaq həsrəti ilə yanan Serj Sarkisyan.

...Amma burada bir şey məlumdur, o da Serjin yalan danışması. Diqqətlə baxsanız, siz də onun yalan danışdığını sezməkdəsiniz. Əgər Serj, doğrudan da belə “utancaqdırsa”, bəs onda niyə özü öz təbliğatını aparır? Buna deyən gərək, sən əgər doğrudan da, belə “vətənpərvərsənsə”, onda niyə “vətənin ağır günündə” öz razılıqla “halal” hakimiyyətdən vaz keçdin? Səbəb məlumdur. Çünki bütün gözəniləsi ehtimal etdiyiniz hadisələrin əsas səbəbkarı kimi, sən Ermənistanı gözəylən “təhlükəni” yaxşı başa düşürdün.

...Yadımda, 2016-cı ilin Aprel döyüşlərində “itirdiyiniz” ərazilər. Mən hələ döyüş meydanında məhv edilən 600-lə 800 arasında və ya bəlkə də daha çox ehtimal edilən “məğlubedilməz erməni əsgərlərinin” meyitlərini demirəm. Həmin ərəfədə müharibəni dayandırmaq üçün Kremlə “ilan dili” çıxarmışdın. İrəvandakı əsas dövlət səlahiyyətlilərini Mockvaya, rusların ayağına düşüb yalvarmağa göndərmişdin. Şifahi də olsa, Azərbaycanın bütün şərtlərini yerinə yetirməyə söz vermişdin. Yadındamı, həmin ərəfədə Azərbaycan tərəfi humanizm nümayiş etdirərək müharibəni dayandırdı...

...Yeri gəlmişkən, burada da dünya dahlilərinin siz ermənilərin hansı xislet sahibi olduğunuzu xatırlatmadan keçinmək olmur. Təbii ki, həmin ərəfədə Serjin müharibəni dayandırmaqla bağlı Azərbaycan tərəfinə etdiyi yalvarışlar “nəzərə alınsa da”, amma alman səyyahı Alferd Kertenin ermənilər barədə



de - dikləri “...erməni ilə hər hansı bir iş görəndə, onda heç bir sənədləşmə aparmağın əhəmiyyəti yoxdur, çünki siz, sadəcə, şəre rast gələcəksiniz” fikirləri “nəzərdən qaçmışdı”.

Əslində, bunu “nəzərdən qaçmaq” da demək olmazdı, sadəcə, Azərbaycan tərəfi münafiqşənin sülh yolu ilə həllinin tərəfdarıydı deyərək, atəşkəsi dayandırdı.

Amma indi Serj Sarkisyanın “seçiciləri” qarşısına çıxıb, Nikolu “kapitulyator” adlandıraraq, baş verənlərin onu “dəhşətə” gətirməsini deməsi, doğrudan da, adama gülünc görünməklə yanaşı, həтта adamda bu bəstəboya qarşı ikrah hissi də oyadı.

...Təbii ki, çoxlarınız Mirzə Fətəli Axundovun Azərbaycan ədəbiyyatında realist nəsrin gözəl nümunəsi olan “Aldanmış kəvəkib” povesti barədə məlumatlısınız. Əsərdə, şahın münəccimi ona göyde ulduzların toqquşacağı və bu toqquşma zamanı ölkənin şahına xəbərdar xəbərini gətirir. Bəs, şahı bu xəbərdən qorumaq üçün neyləməli? Əsərdə münəccim şahı gözələnən xəbərdən sovuşdurmaq üçün müvəqqəti də olsa onun taxtında birisinin əyləşdirilməsini məsləhət

görür... Təbii ki, xəbərdar sovuşduqdan sonra təzədən şahı öz taxtına qaytarmaq şərtilə...

...Sizi bilmirəm, amma mən Sarkisyanın bu əsər barədə məlumatlı olduğuna şübhə etmirəm. Çünki Serjə “erməni münəccimi” deməyə də, amma o özü Azərbaycanın ondan Aprel müharibəsində verdiyi “erməni sözü”nün hesabətini tələb edəcəyini yaxşı qanırdı. Ona görə də, o, müvəqqəti də olsa, hakimiyyəti kiməsə “ötürməli idi”.

Beləliklə də, çanaq ermənilərin “bəh-bəhlə” hakimiyyəte gətirdikləri “demokrat” Nikol Pashinyanın başında sındı.

“...30 il idi ki, azərbaycanlılar bizə hücum etməyə risk etmirdilər, amma indi “ərazimizə” daxil olub əsgərlərimizi əsir götürürlər. Hakimiyyət isə heç nə edə bilmir. Bu artıq belə davam edə bilməz”. Serjin sözləridir.

...Seçicilərə özünün həmişə erməni ordusunun yanında olduğunu deyən Sarkisyan, Azərbaycan əsgərinin sərhədi keçib, erməni əsgərini əsir kimi qabağına qatıb apardığını deyərək, onun bundan sonra baş nazir “seçiləcəyi” təqdirdə belə, yenidən erməni ordusunun yanında olacağına şübhə edirəm.

Ağasəf Babayev

Kut sakini Nikolla görüşdə ərazi qalmaqalını ifşa etdi

Ötən həftə Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Kut kəndinə səfəri zamanı yaşananlar sosial şəbəkələrin erməni seqmentində hələ də müzakirə edilir.

“İki sahil” xəbər verir ki, vətəndaşlarla görüş zamanı Paşinyan yerli sakin ilə dialoqa giri və ondan Kut kəndindən olub-olmadığını soruşur. Sakinin cavabı isə Ermənistanın sərhəd siyasətini ifşa edir: “Mən Kutda 33 ildir yaşayıram. Biz buraya gəlib türkləri (azərbaycanlıları) buradan qovmuşuq”.

Sakin bu sözləri dediyi zaman Paşinyan əli ilə onun əlinə toxunur və kameraya baxaraq vətəndaşı susdurmağa çalışır. Və bütün bunlar Feysbukun canlı efirindən yayımlanır. Bu fakt bir daha Ermənistanın Qarabağ yaxınlığında yaratdığı gərginlik, bu ərazilərin 1988-ci ilə - Ermənistanın Qarabağda separatizm hərəkatına başladığı və azərbaycanlıların Ermənistandan qovulmasına qədər kimə məxsus olmasına aydınlıq gətirir.

Məsələ bundadır ki, hazırda Ermənistanın gərginlik yaratdığı yerlərdən biri də Kut kəndi yaxınlığındakı ərazidir. Ermənistan bu kənd yaxınlığındakı yüksəkliklərdəki mövqelərə yerləşən Ordumuzun guya Ermənistan ərazisinə girdiyini iddia edir. Bu videodan isə tam şəkildə bir daha aydın olur ki, Kut kəndinə - Basarkeçər rayonunun Zərzibil kəndinə 33 il öncə yerləşiblər və kəndin ətrafındakı yüksəkliklərdə Kəlbəcər rayonunun ərazilərini ələ keçiriblər. Bunu sözügedən sakin də görüşdə açıq şəkildə bildirir.





“Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadıq qalaraq humanitar təşəbbüslərlə çıxış etdi”

Azərbaycan pandemiyanın ilk günlərindən başlayaraq COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi və vəziyyətin nəzarətdə saxlanılması üçün sistemli tədbirlər həyata keçirməyə başlayıb. Ölkəmiz bu sahədə Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir, ÜST-nin tövsiyələrini diqqətdə saxlayır. Qeyd etmək lazımdır ki, pandemiyanın başlamasından keçən qısa zaman ərzində Azərbaycanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edilib, həmin xəstəxanalar lazımi avadanlıqlar və tibbi ləvazimatlarla təmin olunub. Ölkədə COVID-19 xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının ümumi sayı 10 mindən artıqdır. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputat qeyd edib ki, pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görüldü, COVID-19-un mənfi təsirinə məruz qalmış ölkə vətəndaşlarını və sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim edilib. Ölkəmiz Azərbaycan Ümum-

dünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Koronavirusla uğurlu mübarizə aparılması nəticəsində ötən il ÜST Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırıb. Hazırda Azərbaycan ÜST ilə olduqca səmərəli əməkdaşlıq edir

və ölkəmiz ÜST tərəfindən 2021-ci ilin “Səhiyyə işçiləri ili” elan edilməsini alqışlayır.

“Mayın 31-də Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusunda həsr edilmiş 74-cü sessiyasında Azərbaycan Prezidenti İlham Əliyev videoformatda çıxışında ölkəmizin pandemiya ilə mübarizə sahəsində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə gördüyü işləri diqqətə çatdırdı.

Dövlət başçısı bildirdi ki, ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb: “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.

Qeyd etmək istərdim ki, hər zaman humanizm prinsiplərini yüksək tutan ölkəmiz dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunma-



sının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini beynəlxalq səviyyədə pisləmişdir. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlarla əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınmış, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür.

Bu gün biz yaxşı başa düşürük ki, pandemiya qalib gəlmək üçün global həmrəylik strateji əhəmiyyətə malikdir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü global həmrəyliyin nümayiş etdirilməsinin tərəfdarı olmuş və bunun əhəmiyyətini təbliğ etmişdir”, - deyə Jalə Əhmədova vurğulayıb.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində də bir sıra global təşəbbüslərlə çıxış etdi-

yini xatırladan deputat qeyd edib ki, bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasını xüsusi qeyd etmək lazımdır. Bəşəriyyəti çox narahat edən peyvəndlərə bərabər çıxışın təmin edilməsi məsələsinin həlli məqsədilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnəmə irəli sürmüş və həmin qətnəmə cari ilin mart ayında yekdilliklə qəbul olunub. Ölkəmiz bir daha öz humanistliyini göstərərək inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırır. İnanırıq ki, dünya ictimaiyyəti global həmrəylik nümayiş etdirərək pandemiya qalib gələcək və bəşəriyyət yenə də əvvəlki gözəl günlərə geri dönecekdir.

Malayziya qəzetində Azərbaycan və Türkiyə diplomatlarının Ermənistan səfiri ilə məqalə debati maraqla izlənilir

Yalnız Malayziyada deyil, həmçinin Cənub-Şərqi Asiya regionunda tanınmış nəşrlərdən olan “New Straits Times” qəzeti artıq bir müddətdir ki, Azərbaycan və Türkiyə diplomatları ilə Ermənistanın Malayziyadakı səfiri Cunik Ağacanyan arasında davam edən silsilə məqalələr debatının növbəti buraxılışını dərc edib.

AZƏRTAC xəbər verir ki, sonuncu məqalə iyunun 2-də Azərbaycanın Malayziyadakı səfirliyinin müşaviri Rafiq Rüstəmov tərəfindən qələmə alınıb.

Qeyd edək ki, ilk dəfə aprelin 27-də “New Straits Times” qəzetində Azərbaycan diplomatının “Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülhə nail olmaq çətinidir” sərlövhəli məqaləsi dərc olunub. Yazıda müəllif Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin qonşu Ermənistanla sülh münasibətlərinin qurulması üçün cəsarətli və xeyirxah addımlarına baxmayaraq, bu ölkənin hərbi-siyasi rəhbərliyinin hələ də düşmənçilik məzmunlu “Böyük Ermənistan” ideologiyasının təsirindən qurtulmadığına, davakar münasibətini davam etdirməkdə maraqlı olduğuna, bu səpkidə törədilən bir sıra tərxiatçı hərəkətlərə diqqət çəkib. Həmçinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın yaratdığı imkanlar çərçivəsində Azərbaycan və Ermənistanın yerləşdiyi Cənubi Qafqaz regionunda sülh və əməkdaşlığın bərqərar olması üçün bey-



nəlxalq təşkilatlarla əməkdaşlığın vacibliyinə toxunub.

Azərbaycanlı diplomatın konstruktiv məzmununda ifadə etdiyi mətləblərə baxmayaraq, Ermənistanın iqtisadiyyatı İndoneziyada yerləşməklə, Malayziyada akkreditə olmuş səfiri C.Ağacanyan sözügedən qəzetin 4 may tarixli buraxılışında Azərbaycan və Türkiyəni hədəfə alan, iki ölkəyə qarşı ifrat böhtan dolu məqalə ilə çıxış edib.

Bunun müqabilində Türkiyə Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Cem Baş Ermənistan səfirinin hiddət doğuran iftirlərinə mayın 8-də “Ermənistan səfirinin illüziyaları” sərlövhəli məqalə ilə cavab verib. Türkiyəli diplomat öz yazısında Ermənistan səfirinin aqressiv milliyyətçiliyə kökləndiyini, onun mövcud ruhi vəziyyətinin ölkəsinin Azərbaycan ilə müha-

ribədə rüsvayedicə məğlubiyyətdən sonra daha da kəskinləşdiyinə ehtimal olunduğunu diqqətə çatdırıb. Eyni zamanda, müşavir C.Baş Ermənistanın 44 günlük müharibə zamanı azərbaycanlı mülki əhaliyə qarşı qəddar davrandığını konkret faktlarla göstərərək, erməni siyasətçilərin uzun illərdən bəri Türkiyəyə qarşı əsassız iddialarla qarayaxma kampaniyası apardığını vurğulayıb. Birinci Dünya müharibəsi zamanı erməni silahlıları tərəfindən Türkiyədə qətlə yetirilən günahsız müsəlmanlardan bəhs edib.

Ermənistan səfiri Azərbaycan və Türkiyəyə qarşı əsassız iddialarını və böhtan dolu fikirlərini qəzetin 26 may tarixli buraxılışında dərc olunmuş məqaləsində davam etdirib. İyunun 2-də “New Straits Times” qəzeti azərbaycanlı diplomatın “Sülh diplomatiyasına qarşı tarixdən sui-istifadə” başlıqlı məqaləsini dərc edib. Diplomatiyamız növbəti dəfə Ermənistanın hərbi-siyasi rəhbərliyinin təbliğat siyasətini və beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini ifşa edərək, səfir Ağacanyanın revanşist və nifrət dolu mövqeyini sərt tənqid edib. Erməni səfirin məqsədyönlü şəkildə Azərbaycan və Türkiyəni eyni anda hədəf seçərək xarici auditoriya qarşısında özünü “yalqız döyüşçü” kimi təqdim etməyə çalışdığını, lakin belə cəhdlərin artıq keçərsiz olduğunu bildirib. Ermənistanın uzun illər boyu beynəlxalq ictimaiyyətin birmənalı çağırışlarına məhəl qoymadığı-

Rus ekspert: Ermənistanla heç bir silah satmaq olmaz



İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən Azərbaycanın şəhərlərinə endirilən raket zərbələri barədə qərarlar sırf rəsmi Yerevan tərəfindən qəbul olunub. Bunu Trend-ə rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib. O vurğulayıb ki, raket zərbələri ilə bağlı məsuliyyət tamamilə Ermənistanın hərbi və siyasi rəhbərliyinin üzərinə düşür.

Ekspert qeyd edib ki, şəhərlərə raket zərbələrinə heç bir şəkildə haqq qazandırmamaq olmaz, çünki bu, hərbi cinayətdir.

Onun sözlərinə görə, Ermənistan hücum silahlarının istifadəsi zamanı məsuliyyətsiz davrandığı üçün bu cür silahların Ermənistanla tədarükünə embarqo qoyulmalıdır: “Ermənistan onları hərbi tapşırıqlar üçün deyil, dinc əhalini məhv etmək üçün istifadə edib. Fikrimcə, Ermənistan silahlı qüvvələrinə hücum silahlarının tədarükü gələcəkdə qadağan olunmalıdır”.

nı və Azərbaycan torpaqlarını işğal altında saxladığını bildiren R.Rüstəmov bu illər ərzində qonşu ölkənin milli-mədəni irsimizə qarşı ən ağılasığmaz tərxiat və vandallıqlar törətdiyini konkret faktlarla diqqətə çatdırıb.

Müəllif vurğulayıb ki, Vətən müharibəsindən sonra Azərbaycan tərəfinin göstərdiyi bütün xoşniyyət davranışa Ermənistan rəhbərliyi nəinki qarşılıq göstərməyib, hətta özündə kiçikcik təşəkkür bəyanatı vermək cəsarəti tapmayıb.

Məqalənin sonunda Azərbaycan diplomatı vurğulayıb: “Ümumilikdə diplomatiyada, xüsusilə qonşuluq münasibətlərində etimad quruculuğu, ilk növbədə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və xalqların suveren hüquqlarına qarşılıqlı hörmətlə başlayır. Bu il mayın 20-də Azər-

baycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin birində çıxışı zamanı bildirib ki, o, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mümkünliyinə əmindir. Ən əsası, Azərbaycan Prezidenti açıq şəkildə vurğulayıb ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır və Ermənistan da öz növbəsində Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımalıdır. Lakin beynəlxalq ictimaiyyət bu günə qədər Azərbaycan Prezidentinin belə aydın və sülhyönümlü çağırışına Ermənistan hökuməti tərəfindən hər hansı aydın iradə ifadəsi eşitməyib”.

Qeyd edək ki, sözügedən məqalə debati qəzetin oxucuları və Malayziyada geniş ictimai-siyasi dairələr tərəfindən böyük maraqla izlənilir.



“Formula-1” yarışlarına etiraz edən bir qrup natamam komplekslilər kimlərdir?

Radikal müxalifət indi də “Formula-1” yarışlarına qarşı çıxmağa başlayıb. Axı, onlar öyrəşiblər Azərbaycanda nə müsbət bir hadisə varsa, ona qarşı çıxsınlar, qaralasınlar, ləkələsinlər. Görünür, ölkəmizə müsbət imic qazandıran, turist, gəlir, rifah, inkişaf gətirən nə varsa, onları narahat edir, rahat yatmağa qoymur, yaxud bütün xoş, müsbət hadisələrə, işlərə etiraz etmədikləri üçün narahat edirlər. Çünki öhdəlikləri var, grant alırlar, ianə yeyirlər.

Əgər belə olmasaydı, o zaman AXCP sədri Əli Kərimli ictimai qaydada 30 minlik maşını nə ilə aldığı, ayı 2700 manat olan 3 mühafizəçini necə saxladığını, oğlu Türkelin ABS-da, qızı Selcanı və kiçik oğlu Timuru Britaniyada hansı pularla oxutdurduğunu, onlara hansı yollarla bahalı həyat bəxş etdiyini söyləyirdi. Hətta, elə radikalların dili ilə desək, bir növ 20 ildir rəsmən heç bir yerdə işləməyən bir

şəxs kimi hesabət verərdi.

Amma Azərbaycan ictimaiyyəti bunu görmür və ümid etmərəm ki, nə zamansa da görsün. Biz yalnız ara-sıra hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlardan bilir ki, Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev 200 min manatlıq oğurluq edib, AXCP üzvü Təzəxan Mirələminin atası 5 kq narkotiklə tutulub, Əli Kərimlinin sürücüsü Paşa Umudov “barriqa”dır, Rusiya-



dan Saleh Rüstəmli kimilər Əli Kərimliyə hər ay 25-30 min dollar pul göndərir və s.

Bu, hələ radikalların başında durana aid faktlardır. Lakin Əli Kərimli kimi boğaza qədər çirkəbə batanların arasında həyat yoldaşını, qızını vəhşicəsinə döyən Əli Kərimlinin müavini olmuş Fuad

Qəhrəmanlı da, terrorçuluğu maliyyələşdirən, günorta çağı sadə vətəndaşlara qarşı xuliqanlıq edən Əli Kərimlinin mühafizəçilərindən Ruslan Əmirov da, Niyaməddin Əhmədov da, dövlət çevrilişinə cəhd edən, parlamentin binasını yağmalayan cinayətkarlar Asif Yusifli də, Şəmsi Kəsəmənli də,

Məmməd İbrahim oğlu da, vintacılarla insanlara xəsarət yetirən dələduz, siyasi kimliyi bilinməyən Tofiq Yaqublu da var...

Bu yerdə ictimaiyyət sual etməlidir ki, bütün bu cinayətlərə cətiliriyi kim edir? Narkoticarət AXCP-nin maliyyələşməsində hansı rolu oynayır? Bu prosesdə Əli Kərimli hansı məqamda yer alır? Niyə axı Əli Kərimlinin ətrafında sağlam birisi yoxdur? Bu cür şəxslərlə siyasətdə olan birisi siyasətçidir, yoxda kartel rəhbəridir? Onun məqsədi siyasi hakimiyyətdir, yoxsa dövləti talan etməkdir? Yaxud, cinayətkar dəstə ilə dövləti və xalqı təcavüzə məruz qoymaqlıdır? Əgər belədirsə, o zaman özünü Siciliya mafiyaşının başı kimi aparan Əli Kərimli adını dəyişin Françesko qoysun və hər kəs də bilsin ki, bu radikal kimlərə və nəyə xidmət edirlər...

Ramil Vəlibəyov

“İki ac pişik balası və KTMT loqolu zibil qutuları...”



Bələliklə, bütün ehtimallara görə, hadisənin Ermənistanda yaşandığı başa düşülür. Görünür budur ki, yaşlı bir erməni qadını, ondan yemək uman iki pişiyindən başını gizlətməklə, sanki onlara “özüm nə yemişəm ki, sizə də nə verəm” demək istəyir. “Əli qurusun” bu şəkili çəkənin. Çox təsirli şəkil çəkib. Baxanda, adamın lap ürəyi ağrıyır...

...Bunlar da başlayıblar ki, bu vəziyyətdə hazırkı hökumətin xilas olmaq üçün yeganə çıxış yolu var, erməni tənəbbüsü ilə desək, bu yol KTMT-dən “imtina edib” NATO- ilə hərbi-siyasi əməkdaşlıq vektorunu nəzərdən keçirmək. Nə gözəl təklifdir...

Sən demə, NATO neçə müddətmiş elə Ermənistan, onun tülək ordusunun həsrətlişiyi. Ermənilərin dediyindən belə başa düşülür ki, NATO-nu bundan sonra da “hörmətə” mindirə bilsə, ancaq erməni ordusu hörmətə mindirə biləcək.

...Amma, həsrətlə yaşlı qadına baxıb yemək uman pişiklərin görüntüsü də ürəkəğrıdır. Adamın



əlinə baxan, dilsiz-ağızsız heyvanlar elə bil “dil açıb” qadından onlara yemək vermələrini diləyirlər.

...Bunlar da başlayıblar ki, əgər sabah “Ermənistan NATO-ya daxil olmaq üçün məsələ qaldırsa”, bu, şübhəsiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında böyük “çaxnaşmaya” səbəb olacaq. Təbii ki, bu da “gözəniləndir”. Bundan əlavə, bu, KTMT-nin nəinki nüfuzuna, həm də hərbi gücünə “təsirsiz” ötürşə bilməz. Əslində, burada

günahkar kimi, KTMT özünü görməlidir. Niyə bu qurum gəlib “Ermənistanın suveren ərazisinə” daxil olan Azərbaycan əsgərlərini geri qaytarmadı? Hətta onlar işi o yerə çatdırdılar ki, mədəni ermənilər “tarixlərində olmayan mədəniyyətsizlik” göstərüb, KTMT loqosunu zibil qutularına yapışdırdılar. “Biz “böyük bir xalq” olaraq, saxta təvəzökarlıq və siyasi düzgünlüyü kənara qoyub etiraf etməliyik ki, bu gün biz ermənilər üçün bu dəyərli təşkilatın loqosunun məxsus olduğu yer ancaq zibil qutularıdır”. ...Yenə də şəkildəki həmin o

ac erməni qadının şəkili gözümün önünə gəlir. Yenə də, şəkili çəkib yayımladığı üçün fotoqrafın qarşınca bir xeyli deyiniyəm...

...Ermənilər isə yenə də KTMT-nin ünvanına “döşəyirlər”. Bu dəfə deyirlər ki, KTMT, heç olmasa ermənilərə, diplomatik yardım göstərmədi. Amma bu dəfə təşkilatı Putin rejiminin ölü doğulmuş məhsulu kimi təqdim edərək, burada təmsil olunan qırğız, tacik daha nə bi-

Boşanma halları bu səbəbdən artır

“Pandemiyadan əvvəl və sonra bəzi ailələrdə maddi və mənəvi problemlər yaranırdı. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Cəmilə Hacıyeva deyib.

Onun sözlərinə görə, bu hal insanların həyatına mənfi təsir edib: “Lakin burada əsas məsələ pandemiya deyil, insanların birlikdə çox vaxt keçirməmələridir. Pandemiya öncə cütlüklər əsl daxili kimliklərini və xüsusiyyətlərini qarşıdakı insana tam yansıdılar bilmədikləri üçün bu pandemiya dönməndə artıq birlikdə daha çox vaxt keçirməyə başladılar. Öz mənfi-müsbət xarakterlərini bir-birlərinə bildirdilər və bu zaman ailə daxili münasibətlər yaranır. Əsas məsələ ondan ibarətdir ki, ailələr özlərini münasibətə başladılar zaman və münasibətə davam etdikləri dövrdə özlərini olduqları kimi təqdim etmirlər. Bəzən bu psixoloji problemlərdən özgüvənsizlikdən və yaxud uşaqlıqda yaşadığı travmalardan dolayı ola bilər”.

Psixoloq həmçinin qeyd edib ki, istər qadın, istər kişi əsl xarakter və məliklərini olduğu kimi təqdim etmirlər: “Məsələn adətən çalışanlar müsbət yönlerini qarşıdakı insanlara ötürsünlər və paylaşsınlar. Mənfi xüsusiyyətlərini isə daha çox gizlətməyə çalışırlar. Pandemiya müddətində əzəmətli, əsəbilik və gərginlik artdığı üçün bu hal yenə də öncə vurğuladığımız məsələyə dayanır. Pandemiya müddətində isə bu xarakterlərini gizlədə bilmirlər və bu səbəbdən münasibətlər yaranır. Bir-birlərinə “sən dəyişmişən, əvvəl belə deyildin” kimi sözlər deyirlər. Bu münasibətin sonu isə çox vaxt boşanmalarla nəticələnir. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki boşanmanın əsas səbəblərindən biri də budur”.

Lətifə Abdıyeva

lim qazax və belaruslardan rəğbət və yardım gözləməyi mənasız sayırlar.

...Deməli, belə başa düşülür ki, İrəvan küçələrində neçə müddətdən bəri, KTMT loqosu yapışdırılmış zibil qutuları da şəhərə xüsusi yaraşır vermiş. Bu da ermənilərin “gözəl təşəbbüsü” kimi dəyərləndirilməlidir...

Yeri gəlmişkən, bayaq erməni saytlarının birində, ölkədə keçiriləcək seçki ilə bağlı İrəvan küçələrini bəzəyən deputatlığa namizədlərin asılmış şəkilləri ilə bağlı yazı ilə rastlaşdım. Yazı müəllifi soruşur: vicudları geyindikləri kostyumdan qat-qat ucuz olan bu bazburtlular, gören, ac-yalavac gün

keçirən milləti barədə məlumatlıdırlarmı? Təbii ki, yaxşı məlumatlıdır. Bunu erməni yazar da etraf edir.

Amma burada maraqlı nüans bilirsiniz nədir... erməni başbirlərlərinin pişikləri ilə birgə açıq “çəkən” erməni qadınını belə nəzərə alıb, onun üçün qonşu küçədə zibil qutusu qoydurması. Belə ki, bu qadın özü yeyib və pişiklərini də doyuzdurandan sonra istifadəyə yararsız malları həmin, KTMT-nin loqosu yapışdırılmış qutuya atacaq...

...Bu dəfə şəkildə baxanda, nədənsə, adamın inanmağı gəlmir axı...

Ağasəf Babayev



Azərbaycan Prezidenti ATƏT-ə çıxış yolunu göstərdi

Prezident İlham Əliyev: “ATƏT-in qərarlarını icra etmişik, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”

“Biz artıq işğaldan azad edilmiş ərazilərin bərpasına başlamışıq. Yenidənqurma proqramı artıq həyata keçirilir. Çox iş görülməlidir, çünki işğaldan azad edilmiş ərazilərdə hər şey - şəhərlər, kəndlər, mədəni abidələr, bütün infrastruktur dağıdılıb”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Dövlət başçısı bildirib ki, münaqişə artıq tarixə qovuşub: “Həqiqətən də işlərin miqyası böyük olacaq. Tamamilə dağıdılmış ərazi 10 min kvadratkilometrdən çoxdur. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq. Bu, noyabrın 10-da imzalanmış Bəyanatın bir hissəsidir. Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik”. “Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki,



müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”, - deyərək dövlət başçısı bildirib.

ATƏT gələcəyə baxmalıdır - buna əməl edirmi?

Bəli, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Artıq münaqişənin həllindən 6 ay keçib, bu gün bundan sonra görülməli işlərə bağlı addım atılmalıdır. Bu, çox mühümdür. Ancaq təəssüf doğuran odur ki, həmsədrlər Ermənistanı təxribatçı fəaliyyətdən çəkinməyə çağırışları hələ də yoxdur. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatında qeyd etdiyi məsələlər, o cümlədən Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər, diversant qrupun Azərbaycan ərazilərinə daxil olaraq ter-

rorçu-təxribat aktı törətmək cəhdi, delimitasiya və demarkasiya prosesi, habelə bölgəyə humanitar çıxışın təmin edilməsi ilə bağlı mövqeyimiz dəfələrlə rəsmi açıqlamalarda bildirilib.

L.Abdullayeva, həmçinin vurğulayıb ki, Azərbaycan azad olunmuş ərazilərdə yenidən sülh şəraitində birgə yaşayışının təmin edilməsi üçün bütün səylərini səfərbər edib və müvafiq tədbirləri həyata keçirir. Beynəlxalq humanitar təşkilatlarla beynəlxalq hüquq prinsipləri əsasında əməkdaşlıq həyata keçirilir, o cümlədən Qarabağda müharibənin təsirinə məruz qalan insanlara humanitar yardımın göstərilməsi üçün müvafiq addımlar atılıb. Həmsədrlərin bəyanatında istinad etdiyi saxlanılan 6 erməni hərbcisi ilə bağlı xatırladıq ki, bu erməni hərbciləri yolların minalanmasına yönəlmiş təxribat törədən saxlanılıb. Azərbaycanın azad olunmuş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar gündəlik əsasda insanların həyatına təhlükə törətdiyi bir vaxtda, Ermənistanın minaların yeri ilə bağlı məlumatı təqdim et-



məkdən imtina etməsi, üstəlik, əraziyə yeni minalar basdırmaq cəhdi heç bir çərçivəyə sığmır. Odur ki, həmsədrlər “hamının hamıya” prinsipi əsasında saxlanılan şəxslərin dəyişdirilməsini təklif etmədən öncə, ən azı bu şəxslərin saxlanma səbəblərinə diqqət ayırma, təxribatçıları bu kimi fəaliyyətdən çəkinməyə çağırmalıdır: “Dəfələrlə bəyan etmişik ki, biz sərhəd gərginliyi məsələsinin danışıqlar yolu ilə həllinin tərəfdarıyıq, habelə beynəlxalq ictimaiyyətin iki dövlət arasında sərhədin demarkasiya və delimitasiyası çağırışlarını dəstəkləyirik. Bildiyiniz kimi, bir müddət öncə bu məsələ ilə bağlı irəli sürülən Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini də Azərbaycan dəstəkləyib. Yalnız beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına ciddi riayət olunması əsasında dövlətlərarası münasibətlər normalaşdırıla bilər, sərhəd xəttinin demarkasiyası və delimitasiyasına başlamaq olar və nəhayət, sülh şəraitində birgə yaşayış üçün sağlamlıq təməlini əsası qoyula bilər. Həmsədr ölkələri isə öz növbəsində, üçtərəfli bəyanatların icrasını dəstəkləməklə bölgədə sülh və inkişafın təmin olunmasına töhfə verə bilər”, - deyərək XİN rəsmisi vurğulayıb.

Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir

Bu gün Prezident İlham Əliyev işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirir. Artıq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə start verilib. Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İran, Rusiya, Macarıstan və başqa ölkələr, dünyanın iri şirkətləri, maliyyə institutları işğaldan azad olunmuş ərazilərdə görülməli işlərdə iştirak etmək, həmin bölgəyə sərmayə yatırmaq üçün niyyətlərini ifadə ediblər. 30 ildir ki, dünyada “boz zona” kimi tanınan, narkotacirlərin, terrorçuların yuvasına çevrilmiş ərazilər Azərbaycanın sayəsində dünya dövlətlərinin və şirkətlərinin əməkdaşlıq platformasına çevrilməkdədir. Bu gün regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün real şərait yaranıb və Azərbaycan bu prosesə tam hazırdır. Bundan sonra Azərbaycanın və regionun qarşısında yeni perspektivlər açılıb. Dağlıq Qarabağ münaqişəsinin həlli bölgədə yeni iqtisadi canlanma yaradıb. Əlbəttə, ATƏT-in Minsk qrupunun həmsədrləri də sülh və təhlükəsizliyin təmin olunması missiyasını həyata keçirmək istəyirlərsə, qeyd etdiklərimizi onlar da nəzərə almalı və formalaşmış ictimai rəyə müvafiq olaraq gələcək fəaliyyətlərini bu istiqamətdə qurmalıdır. Əks halda qurumun fəaliyyəti “istirahət missiyasını” o tərəfə keçə bilməyəcək.

RƏFİQƏ HÜSEYNOVA

“ATƏT-in Minsk Qrupunu bərpa etməyə cəhd planı baş tutmayacaq”

“Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla mətbuat nümayəndələri üçün keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan arasında atəşkəsə riayət olunması, tərəflər arasında gərginliyin aradan qaldırılması, “Azərbaycanın Ermənistan ərazisini tərk etməsi” kimi fikirlər səsləndirib və Fransanın Ermənistan ilə həmrəy olduğunu bildirib”. Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, ATƏT-in Minsk qrupunun 30 il ərzində görə bilmədiyi işi Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gündə həyata keçirdi. Müharibədə Azərbaycanın qalib olması Fransa və Ermənistanın imicinə çox ciddi ziyan vurub: “Ona görə də Fransa çalışır ki, Qafqazı öz nüfuz dairəsinə salsın. Eyni zamanda, Fransa

Ermənistanı Rusiyanın təbəçiliyindən almaq istəyir. Bilirsiniz ki, Fransa Prezidenti Emmanuel Makron yarı ermənidir. Makronun erməni tərəfkeşliyinin səbəbi də budur. Burada məqsəd ondan ibarətdir ki, həm Ermənistanda parlament seçkiləri keçirilir, həm də Fransada seçkilər keçiriləcək. Ara Ayvazyan birmənalı şəkildə Rusi-



yanın yeni namizədidir və heç kəsin gözləmədiyi namizəddir. Ara Ayvazyanın namizəd seçilməsi Fransaya da sərf edir. Oyun bundan ibarətdir ki, Fransa-Rusiya birliyi Ermənistanın sərhəd məsələsini gündəmə gətirsin. Sərhəd məsələsinin gündəmə gətirilməsinin heç

bir hüquqi əsası yoxdur. 1991-ci ildə Azərbaycan MDB-nin sonuncu iclasında sərhədlərin bütövlüyü ilə bağlı qərar imzalayıb. Azərbaycan bu qərarı imzaladığına görə, sərhədlərin demarkasiya işində bütün materiallar var. Yeni, GPS sistemi ilə Azərbaycan öz sərhədlərini necə var, elə də bərpa edir. Azərbaycanın sərhədlərdən çəkilmək məsələsi boş söhbətdir. Bundan başqa Ermənilər müharibədə məğlub tərəfdir. Lakin, bu məğlubiyyət yalnız Ermənistanın məğlubiyyəti deyil, həmçinin Ermənistanın arxasında olan bütün qüvvələrin məğlubiyyətidir. İkinci Qarabağ müharibəsinin nəticələrinə görə, Azərbaycanı başqa yolla cəzalandırmaq istəyirlər. Fransa və Ermənistan birgə toplantı keçirsələr də, ATƏT-in Minsk qrupunu yenidən bərpa etməyə, reanimasiyadan çıxartmağa cəhd etsələr də, bu plan heç biri alınmayacaq”.

C.Nuriyev əlavə edib ki, Azərbaycan həttə keçən ilki Azərbaycan deyil, Azərbaycan 44 günlük müharibədən qalib çıxmış ölkədir: “Eyni zamanda Azərbaycan 21-ci əsrdə müharibə aparmaq taktikasına sahibdir. Azərbaycanın siyasi elitəsi və hər kəs Prezidentin yanındadır. Fransa və Ermənistan birgə brifinq keçirməsinin heç bir narahatçılığı yoxdur. Bizim bu məsələdə kifayət qədər çox tərəfdaşlarımız var. Hər iki dövlətdə seçkilər keçirilir və hər iki dövlət Prezidentimizin rəhbərliyi altında qalib olan Azərbaycanı qəbul edə bilmir. Kilsənin vasitəçiliyi ilə bütün dünyaya güclü, böyük Ermənistan təbliğatı aparmışdılar. Onların bütün planlarını Azərbaycan vurub dağıdıb. Fransa Azərbaycanın əleyhinə hansısa bir fəaliyyət göstərmək fikrindədir. Amma bu, baş tutan məsələ deyil”.

Günçə Quliyeva



“Qalib Sərkərdə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara tarixi səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlini qoyması həm siyasi, həm iqtisadi, həm də mədəni cəhətdən mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bütün ideya və planlarını sürətlə reallaşdırmağa qadirdir. Çünki Qalib Sərkərdə Prezident İlham Əliyevin sözü imzası qədər gücə sahibdir”. Bunu SİA-ya açıqlamasında YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirib.

R.Şabanov Prezident İlham Əliyev cənablarının işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti tarixi səfərinin əlamətdar bir günə - mayın 28-i Respublika Gününə təsadüf etdiyini bildirib: “Dövlət başçımız çıxışı zamanı bildirdi ki, bu gün Respublika Gününü biz Ağdamda, Ağdam şəhərində qeyd edirik. Bunun çox böyük rəmzi mənası var. Ağdam şəhərinin Baş Planı bu gün təsdiq ediləcək”.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərinin getdikcə daha geniş vüsət aldığını deyən R.Şabanov həmçinin bildirib ki, artıq bütün dünya bu torpaqlarda 30 il davam edən işğal dövrü ərzində erməni qəsbkarlarının törətdikləri misli görünməmiş vandalizm aktlarının əsl miqyasını və acı nəticələrini görür: “Lakin bu talançılığın

nəticələri nə dərəcədə dağıdıcı, miqyası nə qədər böyük olsa da, Azərbaycan dövlətinin həmin ərazilərdə apardığı quruculuq işlərinin həcmi bundan qat-qat artıq olacaq. Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri də bu işlərin ən yüksək səviyyədə həyata keçirildiyinin və xüsusi diqqət mərkəzində saxlandığının bariz göstəricisidir”.

YAP Tərtər rayon təşkilatının sədri R.Şabanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin gedişi həmin bölgələrdə tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını

nı deməyə əsas verir: “Hazırda Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərdə intensiv şəkildə bərpa-quruculuq işləri həyata keçirməkdədir. Bu işlər çərçivəsində inşasına başlanılan mühüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulması isə görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. Prezident İlham Əliyevin mayın 28-də Ağdam şəhərinə səfəri zamanı bu şəhərin Baş Planı təsdiqlənib. Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plandır və bu Planın təqdimatı zamanı Prezident İlham Əliyev ağdamlılara bu müjdəni verdi: “Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnek olacaqdır”.

“Qalib Sərkərdə Prezident İlham Əliyevin sözü imzası qədər gücə sahibdir”

Dövlətimizin başçısı Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 140 illik tarixi olan 1 sayılı məktəbin yeni inzibati binasının, Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlini qoydu, Ağdam şəhər meşə-parkının salınmasında iştirak etdi. Pənahəli Xan sarayının yerləşdiyi İmarət kompleksinin, Qiyaslı məscidinin, Şahbulaq qalasının bərpası, Zəfər və İşğal muzeylərinin tikintisi ilə bağlı tövsiyə və göstərişlərini verdi. Bütün bunlar, heç bir çətinliyə baxmadan, Qarabağda bərpa-quruculuq işlərinin başlanılması ilə bağlı Prezident iradəsinin və mövqe qətiyyətinin bəhrəsidir. Həm də bir daha onun təsdiqidir ki, Prezident İlham Əliyevin sözü, heç şübhəsiz, imzası qədər gücə sahibdir. Tədbirdə dövlətimizin başçısının Ağdam ictimaiyyətinin nümayəndələrinə söylədiyi bu fikirlər elə həmin səbəbdən təsadüfi deyildi: “Ağdamdan olan məcburi köçkünlərlə dəfələrlə görüşlər əsnasında deyirdim ki, torpaqlarımız, Ağdam şəhəri və bütün rayon azad olunandan sonra daha da gözəl şərait yaradılacaq. Bu gün sizə təqdim ediləcək Ağdam şəhərinin Baş Planı bu sözlümün təsdiqidir”.

Son günlər xüsusi canfəşanlıq edən, çox vaxt ermənilərin yalan və iftiralılarına uyan ünvanlara da Prezidentimiz gərəkli mesajını verdi: “Çalışdıq ki, bunu sülh yolu

ilə həll edək. Ancaq Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində təcavüzkarla-işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədik ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır”. Prezident çıxışında Qələbəmizi şərtləndirən amillərə bir daha xüsusi diqqət çəkdi: “Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi... İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsinə göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır... Biz bu müharibəni, bu Qələbəni bizim qəhrəman hərbiçilərimizə borcluyuq, şəhidlərimizə borcluyuq. İstənilən texnikan ola bilər, istənilən maddi imkan ola bilər, əgər Vətən sevgisi yoxdursa, əgər milli ruh yoxdursa, əgər Vətən uğrunda ölümə getməyə hazır deyilsənsə heç vaxt Qələbə qazanmazsan”.

R.Şabanov vurğulayıb ki, Pre-



zident İlham Əliyevin böyük həqiqətləri ifadə edən bu fikirlərində Qafqaza marağını gizlətməyən dairələrə də ciddi mesaj yer alırdı. Prezidentimiz faktiki olaraq dedi ki, Ermənistanın öz dövlət müstəqilliyindən imtina yolunu seçməsinə uymasınlar. Torpaqlarımızın bir qarışında belə güzəştə getməyən Azərbaycan dövləti və xalqımız üçün müstəqillik Qarabağ qədər müqəddəs və əbədi seçimdir. Prezidentin demədiyi, dilə gətirmədiyi yalnız bir məsələ oldu. O demədi ki, torpaq həsrətimizə son qoyulmasının, milli qururumuzun qorunmasının və şanlı Qələbəmizin təməlinə bu illər ərzində məhz onun siyasi iradəsi və qətiyyəti dayanıb: “Ali Baş Komandanın söylədiyi kimi, işğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır. Bir sözlə, bu gün həm də fəxrlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilməklə, yaxın gələcəkdə Qarabağın, Ağdamın, ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının şahidi olacağıq!”

RƏFİQƏ HÜSEYNOVA

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Yeni Günəşli yaşayış sahəsinin sakinləri olan - “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunam Vətən Müharibəsi şəhidi Çavuş (MAHHXHQ) Süleymanov Rauf Allahverdi oğlunun və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunan Vətən Müharibəsi şəhidi kapitan İsmayilov Elçin Mübariz oğlunun ailələrini şəhidlərimizin doğum günləri ilə əlaqədar ziyarət edib, ailələrin qayğıları ilə maraqlanıblar.

YAP nümayəndələri şəhid ailələrini ziyarət ediblər

Hər iki ailədə görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulamışdır ki, şəhidlərimiz Vətən Müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban vermiş qəhrəmanlardır. O bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xal-



qının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təşəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidlərimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından “Anım lövhəsi”ni və üzərində Vətən Müharibəsinin simvoluna çevrilmiş “Xarı bülbül” təsvirinin içərisində şəhidimizin şəkili toxunmuş xalçan şəhid ailələrinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə hər iki şəhidin ailə üzvləri YAP Suraxanı rayon təşkilatına öz dərin minnətdarlıqlarını bildirdilər.

Kərki Azərbaycana təhvil verilir?


“44 günlük

müharibədən sonra yeni geosiyasi realiaqlar formalaşib. Bu realiaqlar fonunda bölgədə qalıcı sülhün təmin edilməsi və sərhədlərin qarşılıqlı tanınması istiqamətində addımlar atılıb. Gözlənilir ki, Azərbaycan və Rusiya, eləcə də Ermənistan arasında üçtərəfli komissiya formalaşdırılsın. Bu komissiyanın əsas fəaliyyəti isə Azərbaycan-Ermənistan sərhəddində yaradılan gərginliyin aradan qaldırılması, eyni zamanda sərhədlərin qarşılıqlı tanınması istiqamətində delimitasiya və demarkasiya prosesi həyata keçirilməsidir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, Qazağın 7 kəndi, eləcə də Naxçıvanın Kərki kəndi Azərbaycana qaytarıla bilər: “Bu istiqamətdə diplomatik kanallar vasitəsilə danışıqların həyata keçirilməsi istisna edilmir. Əgər, bölgədə dayanıqlı sülhdən söhbət ediriksə, onda bütün kompleks məsələlər öz həllini tapmalıdır. Sözügedən kəndlər üzərində Ermənistan daxilinə mühüm marşutlar keçir. Ermənistan tərəfi bundan narahatdır ki, Azərbaycan ordusu bu kəndlərdə yerləşərsə, onda bu strateji yollara da nəzarəti ələ keçirəcək. Bu da Ermənistanda böyük gərginlik və panika ilə nəticələne bilər”.

İ.Hüseynov vurğulayıb ki, bölgədə iqtisadi prioritetlərin müəyyən-ləşməsi ilə dövlətlər dayanıqlı sülhü təmin etmək üçün ticari, iqtisadi münasibətləri işə salacaqlarsa, onda ərazi münaqişələri aradan qaldırılmalı və dünyada qəbul olunmuş praktika üzrə bu məsələlər nəzərdən keçirilməlidir: “Dövlətlərin sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü, suverenlik məsələsi beynəlxalq hüququn fundamental norma və prinsipləri hesab olunur. Bu prinsiplər əsasında məsələlərə baxmaq lazımdır. Ermənistan tərəfi 44 günlük müharibədən sonra yeni yaranan sərhəd realiaqlarını qəbul etməli və bu gerçəklə barışmalıdır”.

Aysel Məmmədova



Müxalifət ermənipərəst qüvvələrin əlində oynancağa çevrilib

Azərbaycana nifrət edən bu əxlaqsızların əsl üzü budur - “Vətən üçün pis olan, mənə faydalıdır”

Erməniyə köləlik edən, Azərbaycanın uğurlarına qara oynadandan baxan Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Vidadi İsgəndərli, Sevinc Osmanqızı və digər sosial şəbəkə virusları xəyanətkardan və fəraridən başqa bir şey deyillər. Bu şəxslər üçün dövlət maraqları şəxsi ambisiyalarının arxasında dayanır, xarici anti-Azərbaycan qüvvələrin əlində alət olmaqdan məmnunluq hissi keçirirlər.

Bu təqdimata əsaslanaraq, özünü “hüquq müdafiəçisi” kimi təqdim edib, “Demokratiyanın Müdafiəsi Dəstək İctimai Birliyinə” sədrlik edən, hazırda isə Fransada oturub ölkəmizin əleyhinə təbliğat aparan Vidadi İsgəndərli kimilərin geniş təhlilini verməyə ehtiyac yoxdur. Azərbaycanın uğurlarına qara oynadandan baxan, ölkə Prezidentinin, dövlət məmurlarının ünvanına realıqdan uzaq fikirlər səsləndirən, şərəf və ləyaqətin nə olduğunu anlamıq imkanında olmayan bu “hüquq müdafiəçisi”nin “Azərbaycan Prezidenti Qarabağda müharibə elan etsə, həmin silahı ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcəyəm” fikrinə münasibət bildirməmək mümkündür. Şəxsi ambisiyasının quluna çevrilən bu məxluq açıq-aşkar ermənilərə dəstəyini, onları necə müdafiə etdiyinə aydınlıq gətirir.

“Hüquq müdafiəçisi” anlayışının mahiyyətini dərk etməyən bu şəxslərin hansısa hüquq təşkilatına rəhbərlik etməsi gülcünc deyilmi? Nə üçün onu ermənilərin əsassız torpaq iddiasına əsasən yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın pozulmuş hüquqları narahat etmir? Çünki ermənilərə köləlik etməklə bir daha şəxsiyyətini nümayiş etdirir. Çünki Onlara vidadi İsgəndərli bir alət kimi gərəkdir. Bu gün Azərbaycan inkişafın ən yüksək səviyyədə olduğundan alışıb yanan Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Vidadi İsgəndərli, Sevinc Osmanqızı və bu kimi şəxslər anlamırlar ki, bu gün ölkəmizdə xalq-iqtidar birliyinin ən yüksək səviyyədədir. Və ölkəmizdə sabitliyin təminatçısı kimi

çıxış edən bu birlik, eyni zamanda, davamlı inkişafı şərtləndirir. Yeganə problemimiz - 30 il həsrətində olduğumuz torpaqlarımızın 44 gün ərzində həll olunması Qalib sərkərdəmizin “Dəmir yumruq” siyasəti ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin şücaəti və qəhrəmanlığı ilə həll olunmasına, ərazi bütövlüyümüzə, haqqın, ədalətin bərpasına nail olundu. Artıq işğaldan azad olunan torpaqlarımızla həyat qaynayır, erməni vandalların dağıtdıqları bərpə olunur, vətəndaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlarını günün gözleyirlər. Bu uğurları isə Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Arif Məmmədov, Vidadi İsgəndərli, Sevinc Osmanqızı və bu kimi şəxslər həzm edə bilmir. Çünki bu şəxslər ermənipərəst qüvvələrin əlində oynancaq funksiyasını yerinə yetirirlər.

Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir

Ömər Xəyyama görə, “insanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar, bu da həyasızlığı göstəricisidir”.

Belə bir deyim də var: xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Və artıq 7 aya yaxındır ki, 30 il Vətən, torpaq, yurd həsrətilə yaşayan xalqımızın bu niskilinə qələbə sevincini yaşadan Ali Baş Komandan,



dan, Prezident İlham Əliyevin diplomatik siyasəti ilə torpağı qanları ilə yoğuraraq Vətən edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimiz haqqımızı, bütövlüyümüzü, Qarabağ Azərbaycanımızı öz sahibinə, özümüzə qaytardı. Və bu gün mayın 12-də Azərbaycanın mədəniyyət beşiyi olan Şuşada, Cıdır düzündə keçirilən möhtəşəm “Xarıbülül” musiqi festivalının keçirilməsi hər birimizdə qürur hiss yaratdığı halda, Avropanın zibilliklərində eşələnərək erməni yalı ilə yallananlar: Vidadi İskəndərli, Sevinc Osmanqızı, Qənimət Zahid, Qurban Məmmədov, Tural Abbaslı və bu kimi satqınlar sosial şəbəkələrdən çağırışlar edərək bildirirlər ki, “bu gün sizin qarşınızda xalqınızın əsgəridir, qulaq asın mənim sözümə. Çıxış yolu mitinqdir”, deməsi nə qədər iyrənc, nə qədər əxlaqsızlıq, şəxsiyyətlikdir.

Bu günlərdə sosial şəbəkələrdə çıxış edən V.İskəndərli deyir ki, “Fransa ordusuna çağırılarsa, vuruşacaq - Dağlıq Qarabağın və erməni işğalında olan digər ərazilərimiz uğrunda əsla vuruşmaq niyyətində deyil. Üstəlik, ona avtomat verilsə, həmin silahı ermənilərə qarşı çevirməyəcək: hədəf ermənilərə üz bəzək duranlar olacaq”. Belə deyir Vidadi İsgəndərli. Şərəf və ləyaqətini itirmiş şəxslər, əxlaqsız Vidadi İsgəndərlinin əsl üzü budur -

“Vətən üçün pis olan, mənə faydalıdır”. Busan, şəxsiyyətlik....

Görünür, bu bu çamurlar, Vətəni, torpağı, namusunu, qeyrətini və...əxlaqsız xainlər Şillərin bu ibratımız sözlərindən xəbərsizdir. Xəbərin olsun ay şeytanla! iş birliyi quran xəyanətkarlar. Şillər deyirdi ki, “Gücsüzlər neyləyir eləsin, axır yenə güclülərdir qalib gələn”. Və bu gün Əli Kərimli, Cəmil Həsəni, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Arif Məmmədov, Vidadi İsgəndərli və... kimi vətən xainləri bilməlidirlər ki, Azərbaycanın qalib iqtidarıyla məğlub müxalifətinin əmin-amanlıq içərisində yaşamağı da elə bu iqtidarı təntənəsidir. Və bu gün Vətənin əldə etdiyi uğurlarına kölgə salmaqdan həzz alanların elə yeri o erməni iyi verən zibilliklərdir. Vətəni, torpağı olmayan Avropa zibilliklərində eşələnənlərin Vətəni olmur. Sizin kimi marginalılar unudurlar ki, antiazərbaycan dairələrin qrant paylayan üfunətli ofislərinin mermər döşəmələri üstündə gəzib tula payı almaqla, yallanmaqla heç nəyə nail ola bilməyəcəklər. Və onu da bilməlidirlər ki, Vətənin halal çörəyinə kəm baxıb, özgeyin (həm də düşmənin) yalı ilə bəslənənləri tarix heç vaxt bağışlamır və bağışlamayacaq da! Çünki belələrində nə abır, nə də mənəviyyət olar. Şərəfsizlər bu yolu gəderlər. Bir də düz deyirlər: “Abırsızda abır olmaz”.

Rəfiqə HÜSEYNOVA

Azərbaycanda müxalifət yoxdur, ancaq bu ada iddia edən bir dəstə antimillilərsə var, desək daha düzgün olar. Bunlar dəryadakı gəminin divarlarını gəmirib dəşməyə çalışan siçovullara bənzəyirlər.

Otuz ilə yaxın bir müddətdə keçirilən bütün seçkilərdə biabırçılıqla məğlubiyyətə uğrayan bu adamlar meydana boşaltmış, əksinə, ölkəmizin düşmənləri ilə əlbir olaraq pozucu işlər görməklə məşğul olurlar. Bunun da alınmadığını gördükcə hakimiyyət nümayəndələrinə qarşı söyüşə, qarğışaya və təhqirə rəvac verirlər. Ordudan Teymurxan, Vidadi İsgəndərli və başqaları çirkin təbliğata qurşanıblar. Onlar Avropa şəhərlərinin küçələrində və meydanlarında dayanaraq bar-bar bağırır, Azərbaycan iqtidarı barədə yalan və hədyan yağdırır, arabir nəfəslərini dərib dinləyicilərdən təkidlə səs istəyirlər. Ancaq üfunət yayanlara səs verən yoxdur.

Sivil mübarizədə məğlub olan bu qaragüruhçular xeyli müddətdir ki, sosial şəbəkələrə daraşıblar. Ancaq “Facebook”, “Youtube” kimi sosial şəbəkə administrasiyalarının tətbiq etdiyi yeniliklər Əli Kərimli, Cəmil Həsəni və “Milli Şura”dakı digər radikalın ictimai rəy lideri olmaları haqda uydurulmuş saxta rəqəmlər qat-qat azalma ilə nəticələnib. Bu, həm də o deməkdir ki, Əli Kərimli və radikal antimillilərinin sosial şəbəkə üzərindən “inqilab etmək” arzuları da puç olub. İqtidarı milli maraqlara söykənən uğurlu diplomatik həmlələrinin antimillilərsə tərəfindən sabotaj edilmə cəhdləri cəmiyyətdə daha çox marginallaşmalarına səbəb olur. Nəhayət, Avropada başlamış hüquqi araşdırmalar dağıdıcı müxalifətə Qərbdə güya böyük dəstək verilməsi haqda uydurmaların da yalan olduğunu, bu müxalifətin Qərbin ciddi institutları tərəfindən məhz insan alveri ilə məşğul olan mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır. Bəlli olub ki, Azərbaycan iqtidarının illərdə dedikləri həqiqətdir: xaricdə, Qərbdə bu qüvvələrə yalnız anti-Azərbaycan dairələr, erməni lobbisi dəstək verir. Belə hərtərəfli ifşadan sonra Əli Kərimli və onun antimillilərsə nəticə çıxarıb indiyədək dəfələrlə media və informasiya texnologiyaları ekspertlərinin açıqladıqları faktları qəbul edib daha sağlam fəaliyyət metodları seçməli, saxta profilərdən istifadəyə, botlarla izləyici sayı artırmaq cəhdlərinə son qoymalı idilər. Düşməni qüvvələrin əlində alətə çevrildiklərini, müxalifətin yenilənməsi, cəmiyyətdə vətəndaş sülhünün dərinləşməsi önündə engel olduqlarını, minlərlə soydaşımızı “liberal cənnət” vadiyə aldadıb son qepiklərini də mənimşədiklərini, indi həmin soydaşlarımızın Avropada qaçqın düşərgələrində çox pis vəziyyətdə yaşadıklarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər. Ancaq onlar nə edirlər? Görünür odur ki, qaragüruhçu Əli Kərimli çevrindəki yaxın bir neçə “silahdaşına” maksimum müdafiə olunmaq, heç bir səhvi etiraf etməmək, vətəndaşları aldatmanın kiçik miqyasda olduğunu deməklə ittihamları soyuşdurmaq, ənənəvi qaydada dövlətə, onun rəhbərliyi-

Sivil mübarizənin məğlubları...

nə qarşı kin-küdurət selini daşıdırmaq tapşırığı verib.

Son aylar Qarabağ müharibəsində ermənilərin mövqelərindən çıxış edən nadürüstlər qələbəmizin miqyasını kiçiltməyə, şəhidlərimizin qanı bahasına qazanılmış qələbəmizi gözəldən salmağa çalışırlar. Təbii ki, o da alınmadı. ABŞ-da yuva salmış Sevinc Osmanqızı və Fransada daldalanmış Qənimət Zahid bu məsələdə nə qədər canfəşanlıq etsələr də onların arqumentləri özlərinə qarşı ittiham və qınağa çevrildi. Onların bəziləri müharibədə məğlub olmuş ermənilərə qahmar çıxır, Azərbaycana məsləhət verirlər ki, soydaşlarımızı amansızlıqla qətlə yetirmiş erməni terrorçularını azad buraxsın. Murdar təkliflərini belə əsaslandırır ki, gələn, biz humanizm nümayiş etdirək. Əcaib məntiqdir, deyilmi? Hücüm edib günahsız vətəndaşlarımızı öz evində qanına qəltan edənləri bağışlamaq bəyem humanizmdir? Elə isə vandal ermənilər Xocalıda, Cəmilidə, Başlıbeldə, Qaradağlıda, Bağanis-Ayrımada, Ağdabanda, Kərkicahanda niyə humanizm göstərmədilər? İndi bütün dünya erməni qatillərinin Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri görür və dəhşətə gəlir. Qısaca desək, artıq xalqımızın etimad və etibarını çoxdan itirmiş, əvəzində nifrətini qazanmış bu adamlar illərdir ki, pullu satqıncılıqdan başqa məşğuliyyət tapa bilmirlər.

Vəli İlyasov

“Ermənistan indi dilemma qarşısındadır”

“Ermənistan sərhəd təxribatına böyük ümidlərlə yanaşırdı”. Bu sözləri SİA-ya açıqlamasında Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Ermənistan hesab edirdi ki, hər iki tərəfdə olan xəritə əsasında sərhəd müəhəfəsinin gücləndirilməsi tədbirlərini müdaxilə kimi qələmə verib, Azərbaycanı beynəlxalq təzyiqlərə məruz qoya biləcək: “Hətta bu məsələdə və ermənilərə kömək üçün Fransa və Parisin peyk dövlətlərinin təbliğat maşını da hazır idi və proses başlanan kimi dərhal da aktivləşdilər. Bu əslində həm də Paşinyanın seçki ərəfi siyasi nüfuzunun yüksəldilməsi üçün bir şans idi. Lakin, nəticə gözlənilən kimi olmadı. Azərbaycan korrekt, təsirli addımlarla bu planı neytrallaşdırdı. Nəticədə son ümidini də itirən Ermənistan indi dilemma qarşısındadır. Erməni iqtidarı artıq Azərbaycanla əməkdaşlığın zəruriliyini dərk edir, zamanında təcavüzkar təbliğatla zəhərlənmiş erməni xalqı isə sülh və əməkdaşlıq ideyasına şübhə ilə yanaşır. Çünki dünənə qədər Ermənistan hakimiyyəti xalqa dənizdən-dənizə böyük Ermənistan, yeni müharibə və yeni ərazilər vəd edirdi”.

Deputat həmçinin qeyd edib ki, 44 günlük müharibədəki məğlubiyyət erməni cəmiyyətinin arzularını alt-üst etdi: “Hazırda Ermənistanın müvəqqəti iqtidar komandasının nə də müxalifətin hakimiyyətə gəlmək üçün vəd verəcəyi bir şey yoxdur. Bu mənada Ermənistanda kütləvi istefalar gözləniləndir və daha da intensivləşəcək. Çox güman ki, seçkinin nəticəsinin necə olmasından asılı olmayaraq Ermənistanda siyasi böhran hələ uzun müddət davam edəcək, prosesin sabitləşməsi isə Azərbaycanla münasibətlərin normalaşmasından birbaşa asılıdır. İndi Ermənistan dövlətinin və erməni xalqının səhvlərini başa düşüb etiraf edən, öz 30 illik təcavüzkar mahiyyətlərinə görə üzr istəyib təminat verməyə hazır olduğunu bəyan edən və Azərbaycanın sülh və əməkdaşlıq niyyətinin onlar üçün şans olduğunu aşkar formada qəbul edən pragmatik liderə ehtiyacı var. Yalnız belə bir komanda erməniləri siyasi böhrandan və vətəndaş müharibəsindən xilas edə bilər”.

Arzu Elseverqizi



Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan bir neçə gün əvvəl ölkənin “keçmişin dərsələrindən yararlanmalı, uyğun nəticələr çıxarmalı olduğunu” söylədi. “Dənizdən dənizə böyük Ermənistan”, “Kürdən Araxa qədər bir ölkə” fikrini unutmaq lazımdır. Xeyallar inkişaf etməmiş cəmiyyətlərə xasdır”- o bildirdi. Ter-Petrosyan bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsinin çox əvvəl həll olunma biləcəyini açıqlamışdı, lakin onun sözləri ilə desək, əvvəlki hakimiyyətlər status-kvonun özləri üçün faydalı olduğu bir vəziyyət yaratdılar.

Xatırladaq ki, Ter-Petrosyanın Erməni Milli Konqresi partiyası Ermənistanda iyunun 20-də keçiriləcək erkən seçkilərdə iştirak edəcək. Prezidentliyi illərində Dağlıq Qarabağ münaqişəsini nizamlanmaya yaxınlaşdırmağa çalışan Ter-Petrosyan idi. Ekspertlər eksprezidentin radikal millətçi yanaşmanı rədd etməsi barədə mesajının bu gün Ermənistan üçün həqiqətən nə dərəcədə lazım olduğunu və bunun reallaşma biləcəyini Mosk-

Qaryegin Nijde idi. Erməni partiyası “Daşnaksutyun” kəskin radikal millətçi fikirləri təbliğ etdi. Bir zamanlar çar Rusiyası bu bəyanatlardan, daşnakların fəaliyyətindən gələn təhlükəni anladığıda, “terror ideyaları”nın kütləvi yayılmasına görə erməni məktəbləri bağlandı, erməni kilsələri başladı. Bu radikalizm Sovet İttifaqının dağılmasına səbəb oldu. Axı buna təkan verən erməni separatizmi və Qarabağ ətrafındakı hadisələr idi. Birinci

bağ probleminin çox əvvəl həll olunma biləcəyini söylədi. Məncə, o, Moskvanın vasitəçiliyi ilə Azərbaycanla razılaşdırılmış şəkildə Qarabağ nizamlanmasına dair razılaşmalardan məmnun qalan qüvvələrin tərəfində oynayır. Bundan əlavə, iki ölkə arasında yekun miqyaslı sülh razılaşmasına nail olmaq üçün bir oriyentir yaradır.

Bəli, Ermənistanın millətçi hisslərdən və bir növ intiqam və xarici əraziləri ələ keçirmək cəhd-



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.

“Böyük Ermənistan” ideyası erməniləri böyük bir fəlakətə sürüklədi



va-Baku portalına şərh ediblər.

Yevgeni Mixaylov- politoloq, etnik konfliktlər üzrə mütəxəssis:

“Ter-Petrosyan uzun müddət Azərbaycanla bir növ konsensus tapmağın vacibliyindən danışdı. “Böyük Ermənistan” və bu kimi mifləri unutmağın və bu gün yaşamağın vaxtının gəldiyini bildirmək, əslində yeni realıqlar yalnız ölkənin keçmiş prezidentinin şəxsi fikrinin əks olunması deyil, eyni zamanda Ter-Petrosyanın təqdim etdiyi respublika elitasının müəyyən bir hissəsinin rəyidir. Cəmiyyətin və digər siyasi elitaların qavraması üçün belə bir açıqlama olduqca sərt görünür. Və ictimaiyyət bunu qəbul edərsə, “böyük olduğumuzdan” imtina etmək lazımdır, bunu qəbul etmək olduqca ağır olacaq, amma bu, həqiqətən lazımdır.

Acı həqiqət belədir, çünki deyilə bilər ki, müxtəlif dövrlərdə erməni milləti özünü aldatmaqla məşğul olub, az qala “seçilmiş” olduqları, digərlərinin torpaqlarının onlara mənsub olması ilə bağlı millətçi ideologiyaların təzyiqi altında olub. İdeoloqlar, liderlər, tarixçilər hər gün belə bir fikir formalaşdırırdılar. 20-ci əsrin ilk yarısında se-xakronizm formalaşdı- bu millətçi ideologiyaya görə bir şəxsin ən yüksək dəyəri onun etnik mənsubiyyətidir, bunun xaricində o, tam olaraq mövcud ola bilməz. Məqsəd, erməni xalqını tarixi vətən adlandırılan ərazisi boyunca vahid bir erməni dövləti çərçivəsində birləşdirmək idi. Qurucularından biri də erməni millətçisi, faşist əlaltısı

Qarabağ müharibəsi zamanı erməni silahlıların “Böyük Ermənistan” haqqında, hətta Rusiya əraziləri ilə əlaqəli xəritələri var idi.

Əslində bu radikal millətçilik, separatizm Ermənistanın özünə yaxşı bir şey gətirmədi, onu bir dövlət olaraq içəridən korladı, bəy-nəlxalq aləmdəki statusu ilə, qonşularla qarşılıqlı əlaqəsi ilə, həmçinin bir çox dövlətlə münasibətlərində mübahisələr yaratdı, onu proqnozlaşdırılan bir tərəfdaş kimi qəbul etməyə imkan vermədi və onun on illərdir global layihələrdə iştirakının qarşısını aldı.

Ermənistanın işğal etdiyi ərazilər ona problemlərdən başqa bir şey verə bilmədi. Yaxşı əraziləri tutmuşdunuz, niyə inkişaf etdirmə bilmədiniz. Əksinə, hər şeyi məhv etdilər və tələn etməyə davam etdilər, işğalçı kimi davrandılar. Və bu, bütün bu millətçi, separatçı ideologiyaların səhv olduğu ortaya çıxdı.

Gördüyümüz kimi, radikal millətçilik özünü tükəndirdi və Ermənistanı indiki vəziyyətə gətirdi. İrəvan problemləri ilə tək qaldı və keçən payızda baş verən müharibədə Azərbaycan qalib gəldi. Və bu vəziyyətdə heç kim Ermənistanı dəstəkləmədi. Ermənistan çıxılmaz vəziyyətə gəldi və bu səbəbdən Ter-Petrosyanın çağırışı məntiqi və düzgündür. Bu ölkənin öz həyatında yeni bir səhifə açmaqdan başqa bir yolu yoxdur. Ter-Petrosyanın bəyanatı “Dənizdən dənizə Böyük Ermənistan” xeyalları ilə formalaşan ermənilərin şüuruna çox güclü təsir göstərir.

Ter-Petrosyan, həmçinin Qara-

ləri barədə düşüncələrindən qurtarması uzun illər tələb edəcəkdir. Ermənilərin xeyli hissəsi bu cür siyasətin qüsurlarını, dövlətlərinin səhvlərini başa düşür.

Gördüyümüz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan hər gün ölkənin yekun sülhə keçməsinin vacibliyindən, nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasının vacibliyindən, hətta Ermənistanın azərbaycanlıları qəbul edə biləcəyindən daha çox danışır.

Reallığın göstərdiyi kimi, “Qarabağ klani”nin sərt müxalifətinə baxmayaraq Nikol Paşinyan kifayət qədər çox sayda tərəfdarına sahibdir. Noyabrda əldə edilən razılaşmalara riayət etmək arzusunı göstərir. Düşünürəm ki, Robert Köçeryanın təhlükəsizlik qüvvələri arasında dəstəyi var və məhz Paşinyana qarşı siyasi yürüşlər təşkil edir. Çox güman ki, son vaxtlar Azərbaycanla sərhəddə alovlanan bütün bu təxribatlar “Qarabağ klani”nin əli ilə baş verdi.

Seçkilərin nəticələri Paşinyanın həm sülh məqsədi daşıyan ritorikası qoruyub saxlaya biləcəyini və Qarabağ nizamlanması ilə bağlı üçtərəfli bəyanatı yerinə yetirə biləcəyini göstərməlidir. Əlbətdə ki, Qarabağ ətrafında baş verən hadisələrin necə inkişaf edəcəyi də seçkilərdən asılıdır, lakin Ermənistanın razılaşmalara əməl etməsinin izlənilməsində Rusiya Federasiyasının iştirakı vacibdir. Rusiya ilk növbədə bununla maraqlanırdı. İndiyə qədər Nikol Paşinyanın açıqlamaları, başladılan prosesi məntiqi sona çatdırmağa çalışdığıni göstərir”.

Vitali Arkov- politoloq, PolitRUS portalının rəhbəri:

“Ter-Petrosyanın bu mesajı, əlbəttə ki, aktualdır. Sözlərin həqiqi düşüncələrə nə dərəcədə uyğun olduğu və Ermənistandakı seçicilərin də üreyində nə dərəcədə əks-səda doğurduğu bir sualdır. Ancaq mesajın özü həqiqətən vacib və sağlamdır. Ermənistanın yeni bir realıqda yaşamağa başlaması lazımdır. Mən istərdim ki, Ermənistan vətəndaşları, dünyada baş verənləri yenidən düşünsün və ortaqlar bir anlayışa gəlsinlər ki, 2-ci Qarabağ müharibəsindən və Moskva, Bakı və İrəvan tərəfindən üçtərəfli

bir bəyanat imzalanmasından sonra xarici torpaqları ələ keçirmək, radikalizmi təbliğ etmək deyil, gələcək nəsillər üçün ölkələrini yaratmaq, inkişaf etdirmək mümkün olsun.

İndi, fikrimcə, biz Ermənistan-da siyasi qüvvələrin sülh ideyasını təbliğ edənlərə və gələcəkdə ola biləcək qisas barədə danışanlara bölündüyünü görürük. Əlbəttə, sülh qüvvələrinin qələbəsi Ermənistanın özü üçün faydalı olardı.

Ter-Petrosyan Qarabağ münaqişəsinin daha əvvəl həll olunma biləcəyini xatırlatdı. Məncə, Nikol Paşinyanın Ermənistan rəhbərlik etməsi təsadüf deyil. O dövrdə Dağlıq Qarabağ ətrafında vəziyyət elə bir nöqtəyə gəlmişdi ki, artıq status-kvo vəziyyətində qala bilməzdi. “Qarabağ klani” münaqişənin Madrid prinsipləri, Kazan düsturunu əsasında həllinə razı ola bilmədi. Bu, eyni “müharibə partiyası” olduğu üçün bunlar Qarabağ uğrunda vuruşan və torpaqları işğal edənlərdir. “Qarabağ klani”nin özü Qarabağı təslim etsəydi, erməni cəmiyyəti anlamazdı. Siyasi baxımdan bu “Qarabağ klani” üçün intihar olardı. Erməni millətçiliyi nöqtəyi-nəzərindən bu “çirkli işlər” klani əvəz edən Nikol Paşinyanın əlləri ilə edildi.

“Qarabağ klani” uzun illərdir cəmiyyətə nifrət pompalayır və indi bunun bəhrəsini alır. “Qarabağ klani” artıq geri dönüb revanşist açıqlamalar verir ki, bu da əslində yalnız publikaya hesablanmış işdir, seçkiqabağı ritorikadır. Başqa cür necə ola bilər? Təsəvvür edin, Köçeryan bizim Azərbaycanla sülh tərəfdarı olduğumuzu, Zəngəzur dəhlizinin tərəfdarı olduğumuzu bəyan edibmi? O zaman Ermənistanda nə olacaq?

Düşünürəm ki, buna görə də qarşıdakı seçkilərdən sonra Paşinyan baş nazir olaraq qaldıqda və Köçeryan parlamentin sədri vəziyyətində tutanda koalisiya hökuməti qurula bilər. Belkə onda bu cəmiyyət sakitləşəcək. Tərəflərdən birinin qələbəsinin elan edilməsi yeni bir siyasi böhran dalğasına səbəb olacaq, buna görə də kompromislər olmalıdır.

Təxminən 30 ildir ki, erməni cəmiyyətinə “bunlar bizim torpaqlarıdır” düşüncəsi qeyd-şərtsiz təlqin edildi, baxmayaraq ki, bu belə deyil. Ermənilərin iki nəslə

ritorika, bu ideologiya üzərində böyüdü. Və bunun bir gündə, bir ildə dəyişməyəcəyi açıqdır. Belə bir fikrin erməni ictimaiyyətinin şüurundan silinməsi üçün vaxt lazımdır. Erməni cəmiyyətinin əksəriyyəti Ter-Petrosyanın bəyanatını qəbul etdikdə, Paşinyanın dinc açıqlamalarını qəbul etdikdə, bu, gördüyümüz kimi yenə də Ermənistan əl uzadan, “müqavilə bağlamaq istəyirik, sərhəd delimitasiyasına hazırıq” deyən cənab İlham Əliyevin də daxil olduğu işin müsbət nəticəsi olacaqdır. Əslində, Paşinyanın hakimiyyətə gəlməsinin başlanğıcında belə, Azərbaycan əlini İrəvana uzatdı, lakin sonra İrəvan imtina etdi. Yalnız Ermənistanın bu əli qəbul edəcək qədər ağıllı olacağını hesablamaq qalır.

Paşinyan indi insanlara Ermənistanın sülhə doğru getməsi lazım olduğunu, ölkənin nəqliyyat və iqtisadi əlaqələri açması lazım olduğunu siqnalları verir, çünki əks halda özümüz blokada qalacağıq deyir. Və düşünürəm ki, həqiqətən barışıq mümkündür.

İkinci Dünya Müharibəsindən sonra Sovet və alman xalqları arasında münasibət necə idi? Hər iki tərəfin dəli nifrəti var idi. Ancaq sülh arzusu, münasibətləri yaxşılaşdırmaq, yeni bir tarix qurmaq istəyi olduqda hər şey mümkündür. Rusiya və Almaniyanın nümunəsi yaxşı bir nümunədir.

İlham Əliyev ötən gün Zəngəzur dəhlizi ilə bağlı “Ermənistan tərəfi qaçılmazlıqla bağlı məsələləri onsuz da düzgün təhlil edir” söylədi. Azərbaycanın sadəcə səbr etməsi lazımdır. Heç kimi incitmək istəmirəm, amma indi Azərbaycan və Ermənistan xəstə bir insanla olduğu kimi ünsiyyət qurmalıdırlar - beə hallarda diqqətlə yanaşır, təhrik etmir, bəzən hətta müsbət sözlər söyləyirlər. Ümid edirəm ki, Ermənistanın həyat və ritorikanın məntiqini dəyişdirməsi üçün keçən 30 ildən daha az vaxt lazımdır. Erməni cəmiyyəti üçün qisas almaq cəhdinin daha bir məğlubiyyətə səbəb olacağını başa düşmək vacibdir.

Qeyd etmək vacibdir ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində öz vasitəçiliyini təklif etdi və qəbul edildi. Hər iki tərəfdə hörmətli bir vasitəçi olmasaydı, burada da heç bir şey irəliləməzdi. Keçən payızda Rusiyanın vəziyyəti necə həll etdiyini, hər iki tərəfi barışığa gətirdiyi nümunəsində, onun vasitəçi kimi təsirli işini gördük”.

Tərcümə: Elçin Bayramlı




Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

3 iyun

Son səhifə

Messidən son qərar: “Barselona” ilə yeni müqavilə imzalayacaq



Argentinalı ulduz futbolçu Lionel Messi, “Barselona” ilə yeni müqavilə bağlamaq üçün razılığa gəlib. bu haqda “Marca” nəşri “Cadena COPE”yə istinadən məlumat yayıb. Bildirilir ki, tərəflər kiçik detalları da razılaşdırdıqdan sonra müqavilə imzalanaçaq. Messinin 2023-cü ilin yayına qədər Kataloniya klubunda qalacağı iddia edilib.

Qeyd edilir ki, argentinalı hücumşunun bu qərarı verməsində onun millidəki komanda yoldaşı Serxio Aqueronun bugünlərdə “Barselona”ya transferi əsas rollardan birini oynayır. Əlavə edək ki, Messinin “Barselona” ilə hazırda qüvvədə olan müqaviləsi bu ayın sonu başa çatır.

**Meyvələr və
giləmeyvələr şəkəri
yüksək olanlar üçün
çox faydalıdır**



Aşağı karbohidratlı meyvələr diabet pəhrizi üçün yaxşıdır. Həkim-diyetoloq Erin Polinski-Uayd bu meyvələri və giləmeyvələri şəkəri yüksək olanlara tövsiyə edir. Bu barədə “MedikForum” saytında məlumat verilib.

Qaragilə və çiyələk. Antioksidant və sellülozlarla zəngin olması baxımından giləmeyvələr diabet xəstələri üçün super məhsuldur. Bir fincan təzə qaragilənin tərkibində 84 kalori və 21 qram karbohidrat olur.

Albalı. Bir fincan albalının tərkibi iltihaba qarşı faydalı olan 52 kalori və 12,5 q karbohidratdan ibarətdir. Antioksidantlarla zəngin olan turş albalı, həmçinin ürək xəstəlikləri, xərçəng və digər xəstəliklərə qarşı mübarizədə müsbət təsirə malikdir.

Armud. Sellülozla zəngin olan orta ölçülü bir armudun tərkibində sellülozun gündəlik normasının təxminən 5,5 q və ya 20 faizi olur. Bu baxımdan armudun diabet rasionuna əlavə olunması məsləhətdir. Bundan əlavə, əksər meyvələrdən fərqli olaraq armudun dəriləndən sonra dadı həqiqətən yaxşılaşır.

Armudu yetişənə və yemək üçün ideal olana kimi otaq temperaturunda saxlayın (daha sonra onu soyuducuya yerləşdirmək olar).

Alma. Orta ölçülü alma daha məsləhətlidir. Sellülozla (orta ölçülü bir almada gündəlik normanın 16 faizi, təxminən 4 qram) zəngin olan almanın tərkibində həm də müəyyən miqdarda S vitamini var. Yeni, orta ölçülü bir almanın tərkibində 8,73 mq S vitamini olur ki, bu da gündəlik normanın təxminən 9 faizini təmin edir. Harvard Universitetinin “TH Chan” ictimai səhiyyə məktəbinin məlumatlarına görə, almanın həm də qabığı əlavə sellüloza və qoruyucu ürək antioksidantlarına malikdir.

ŞOK: 821 uşaq internatda qətlə yetirilib!



ki-
mi xarakterizə olunan bu internat 1800-cü ildə fəaliyyətə başlayıb və sonuncu dəfə 1996-cı ildə bağlanıb.

150 mindən çox yerli uşağın ailələrindən zorla alındığı və yerləşdirildiyi bu internatda uşaqların əksəriyyəti fiziki, cinsi və psixoloji zorakılığa məruz qalıb. Ölkədə 2010-cu ildə qurulan həqiqət və uzlaşma komissiyası tərəfindən qeydə alınan sui-istifadələrə əlavə olaraq, bəzi uşaqlarda tibbi yoxlanışlar aparılıb. Kanada federal hökuməti, 2008-ci ildə uşaqların aclıq, soyuqluq və tibbi zorakılıq nəticəsində öldürüldüyü bu internatda baş verənlərə görə rəsmi olaraq uşaqların ailələrindən üzr istənilib.

Lətifə Abdıyeva

100 il sonra ortaya çıxan canlı



Bir əsr əvvəl nəslə kəsildiyi deyilsə də bu tısbağa növü, ekvadorun UNESCO-nun dünya irs siyahısı olan “Galapagos” adalarından tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, tədqiqatçılar, ən azı 80 yaşında olduğu düşünülen tısbağanın yaşıylaqalarını açıqlayıblar.

Nəhəng tısbağa iki il əvvəl “Galapagos” Milli Parkı ilə “Galapagos” qoruğu arasındakı birgə ekspedisiya zamanı adaların nadir hallarda pisləşən üzvlərindən biri olan “Fernandina” adasından tapılıb.

Keçmiş məhkum silahla saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPI) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, ŞBPI-nin Cənab Axtarış İdarəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli birləşmənin, şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov şəhər ərazisində saxlanılaraq Baş Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yaraqlı, “TT” tipli tapança, 1 ədəd həmin tapançaya aid sandıqca və 1 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddə sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPI-nin istiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Şeyma Subaşı ikinci dəfə ana olacaq

Misirli milyarder Məhəmməd Alsalussi ilə evlənməyə hazırlaşan Şeyma Subaşı ikinci dəfə ana olur. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Subaşının körpəsini 6 ay sonra dünyaya gətirəcəyi iddia edilib. Gizli pozaları ilə sosial mediaı silkləyən 30 yaşlı məşhur fenomen Şeyma Subaşının 3 aylıq hamilə olduğu üzə çıxıb. Günaydın yazıçı Bülent Cankurt fikirlərini belə ifadə edib: “Hamilə olduğunı deyənlər qazandı!”

“Bəli, Şeyma Subaşı hamilədir və ikinci dəfə ana olacaq”.

Ayşən Vəli



Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli

Fətulla Həsənov

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.**

Şəhadətnamə: № 022492

http://www.ses-news.az

http://www.sesqazeti.az

E-mail: ses@sia.az

Tel: 598-33-90 Faks: 493-11-62

**Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.**

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.

“Azərbaycan” nəşriyyatında çap olunur
Qəzetdə AzərTAc və SİA agentliklərinin
məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600**